

1713 AR KONSTİYUSİYASI VƏ HÜQUQUN ƏSASLARI

1. Hakimiyyət nədir?
 - a)) cəmiyyətdə möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə
 - b) cəmiyyətin üstqurumu
 - c) insanların iqtisadi və mənəvi birliyi
 - d) cəmiyyət strukturunun siyasi təşkili
 - e) ərazi təşkili
2. Aşağıda göstərilənlərdən hansı dövlətin xüsusiyyəti hesab olunmur?
 - a) suverenlik
 - b) ictimai hakimiyyətin mövcudluğu
 - c)) əhalinin tayfalara bölünməsi
 - d) vergilər sistemi
 - e) ərazi bölgüsü
3. Dövlətin hansı nizamlayıcı funksiyası vardır?
 - a)) iqtisadi
 - b) ekoloji
 - c) qanunların qorunması
 - d) dövlətin xarici hücumlardan müdafiəsi
 - e) qanunların həyata keçirilməsi
4. Dövlətin hansı funksiyası qoruyucu funksiya hesab olunur?
 - a)) digər dövlətlərlə əlaqəsi
 - b) ekoloji
 - c) təsərrüfat
 - d) sosial
 - e) mədəni-tərbiyəvi
5. Hansı idarəetmə formasında hökumət parlament tərəfindən formalaşır və parlament qarşısında siyasi məsuliyyət daşıyır?
 - a) dualistik monarxiya
 - b) məhdud monarxiya
 - c)) parlamentli respublika
 - d) prezidentli respublika
 - e) qarışıq respublika
6. Hansı əlamət dövlət quruluşu formasını izah edir?
 - a) dövlət hakimiyyətinin təşkili metodları
 - b)) dövlətin ərazi və ya milli ərazi təşkili
 - c) dövlətin ali hakimiyyət orqanlarının təşkili
 - d) qanunverici, icraedici və nəzarət funksiyalarının məcmusu
 - e) məhkəmə orqanlarının təşkili

7. Dövlət hakimiyyətinin əsas xüsusiyyəti hansıdır?
- a) siyasi təşkilatlar
 - b)) dövlətin idarəetmə mexanizminin mövcudluğu
 - c) ictimai təşkilat
 - d) ictimai birliklər
 - e) düzgün cavab yoxdur
8. İcraedici orqanın sərəncamları necə adlanır?
- a) konstitusiya qanunları
 - b) konstitusiya
 - c) məcəllə
 - d)) qanundan aşağıqüvvəli aktlar
 - e) məhkəmə qərarları
9. Hüquqi dövlətdə qanunlar kim tərəfindən qəbul edilir?
- a) prezident tərəfindən
 - b) konstitusiya məhkəməsi tərəfindən
 - c)) parlament
 - d) müəyyən orqanların səlahiyyətli şəxsləri tərəfindən
 - e) idarəedici orqan tərəfindən
10. Hüquqi dövlətdə idarəedici orqanın səlahiyyətlərinə nə daxildir?
- a) qanunların qəbulu
 - b) cinayət işləriə baxılması
 - c)) qanundan aşağı qüvvəli aktların qəbul edilməsi qanun layihələrinin və Milli Məclisə təqdim edilməsi
 - d) cinayət işləri üzrə ədalət məhkəməsinin həyata keçirilməsi
 - e) işlərə iqtisad məhkəməsində baxılması
11. Konstitusiya hüququ hansı ictimai münasibətləri nizama salır?
- a) yalnız insanlar arasında yaranan münasibətləri nizama salır
 - b) ayrı-ayrı şəxslər arasında yaranan mübahisəli münasibətləri
 - c) ictimai təşkilatlar arasında yaranan münasibətləri nizamlayır
 - d) yalnız dövlətin öz orqanları arasında yaranan münasibətləri
 - e)) Dövlət, cəmiyyət və şəxsiyyət arasındakı olan münasibətləri
12. Konstitusiya hüququ vətəndaşların hansı kateqoriyasına aid edilir?
- a) yalnız hərbi mükəlləfiyyətli vətəndaşlara
 - b)) Konstitusiyanın qüvvədə olduğu ərazidəki bütün vətəndaşların hamısına
 - c) yalnız 18 yaşa çatmış vətəndaşlara
 - d) yalnız anlaqlı şəxslərə
 - e) yalnız vətəndaşlığı olan şəxslərə
13. Konstitusiya nəzarətini hansı orqan həyata keçirir?
- a) Azərbaycan Respublikasının Nazirlər Kabineti sistemi

- b) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı
- c) Azərbaycan Respublikasının Baş Prokurorluq orqanları
- d) Azərbaycan Respublikasındakı Ali Məhkəmə orqanları
- e)) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

14. Hüququn ümumi prinsiplərinə aid deyil

- a) hüquq və vəzifələrin vəhdəti; sosial azadlıq
- b) qanunçuluq; sosial ədalət
- c) demokratizm; humanizm
- d) hüquq bərabərliyi; təqsirə görə məsuliyyət
- e)) hüquq qabiliyyəti; fəaliyyət qabiliyyəti

15. Azadlıq hüququ nədir?

- a) hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ
- b)) qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər
- c) hər kəsin yazışma, telefon danışmaları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirlərini saxlamaq hüququna təminat verilir
- d) irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən və s. asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi
- e) hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ

16. Hər hansı bir şəxs Azərbaycan Respublikasının vətəndaşlığına daxil olmaq istədikdə, hansı şərtlərə əməl etməlidir?

- a) azı 6 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamağı
- b) azı 7 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamağı
- c) azı 3 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamağı
- d)) azı 5 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamağı
- e) azı 10 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamağı

17. Hüququn mahiyyəti ilə bağlı hüququn tarixi məktəbi nə hesab edilir

- a) hüquq təbii olaraq mövcuddur;
- b)) xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir;
- c) qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsidir;
- d) hüquqda ədalətin mütləq, dəyişməz başlanğıcı vardır;
- e) sosial hadisədir

18. Dispozitiv və imperativ normalar hansı əlamətlərinə görə təsnifatlandırılır?

- a) Ümumi xarakter daşdığına görə;
- b) Xüsusiyyətlərinə görə;

- c) Məcburetmə xarakteri daşdığına görə;
 - d)) müəyyənlik dərəcəsinə görə;
 - e) səlahiyyətverici və qadaganedici olduğuna görə
19. Hüquq pozuntusunun əsas əlamətləri
- a) subyekt və obyektin mövcudluğu;
 - b) pozulmuş hüquqlar, təqsir, hüquqazidd əməl
 - c) hüquqazidd əməl, subyekt-anlaqlı şəxs; obyekt; ictimai münasibətlər
 - d)) hüquqazidd əməl; subyekt-anlaqlı şəxs; təqsir
 - e) hüquqasidd əməl – hərəkət; subyekt, obyekt, təqsir
20. Müasir hüquq ədəbiyyatında dövlətin anlayışı necə verilmişdir?
- a) bir sinfin digər sinif içərisində hakimiyyəti
 - b) vətəndaşların mənəvi və əqli maraqlarının birliyi
 - c)) siyasi hakimiyyətin və ali hakimiyyətin müəyyən ərazidə birliyi
 - d) müəyyən məqsəd üçün insanların birliyi
 - e) siyasi və iqtisadi birlik
21. Dövlətin funksiyaları hansılardır?
- a) dövlət hakimiyyətinin icrası metodları
 - b)) dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakterinin və məzmununun ifadəsi
 - c) dövlət fəaliyyətinin növləri
 - d) dövlətin səlahiyyətində olan məsələlərin həlli
 - e) ictimai təşkilatların fəaliyyəti
22. İmpichment nədir?
- a) prezidentin səlahiyyət müddətinin uzadılması
 - b)) təqsirləndirmə- dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı
 - c) hökumətin istefası
 - d) növbədən kənar seçkilər
 - e) ədalət mühakiməsinin həyata keçirilməsi
23. Hökumət müvafiq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunur. Bu hansı idarəetmə formasına aid edilir?
- a) mütləq monarxiya
 - b) məhdud monarxiya
 - c) prezidentli respublika
 - d) dualistik monarxiya
 - e)) parlamentli monarxiya
24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri hansı orqan həll edir?
- a) Prezident

- b) Ombudsman
 - c) Yuxarı icra orqanları
 - d) prokurorluq orqanları
 - e)) Məhkəmələr
25. Konstitusiya öz xarakterinə görə hansı aktlara aiddir?
- a) yalnız siyasi aktdır
 - b)) hüquqi-siyasi aktdır
 - c) yalnız hüquqi aktdır
 - d) ictimai-siyasi aktdır
 - e) fərdi xarakterli aktdır
26. Konstitusiya sözünü geniş mənası nəyi ifadə edir ?
- a) Konstitusiyadakı fikirlərin cəmi deməkdir
 - b)) Konstitusiya hüquq normalarının cəmidir
 - c) Konstitusiyanın qanunvericiliyi deməkdir
 - d) Qanunların tərkib hissələrinə ayrılmasıdır
 - e) Qanunların yazılı şəkildə məcmusu deməkdir
27. Konstitusiya, qanun və qanunqüvvəli aktların hüquqi qüvvəyə görə ardıcılığı necədir?
- a) onların ardıcılığının heç bir fərqi yoxdur
 - b)) Konstitusiya, qanunlar, qanunqüvvəli aktlar
 - c) qanunlar, Konstitusiya, qanunqüvvəli aktlar
 - d) qanunlar, qanunqüvvəli aktlar, Konstitusiya
 - e) əlifba sırasındakı yerə görə düzülməlidirlər
28. Konstitusiyanın 48-ci maddəsində nəzərdə tutulan vicdan azadlığı, digər hansı normativ aktla tənzimlənir?
- a)) Dini etiqad azadlığı haqqında qanun ilə
 - b) məhkəmələr və hakimlər haqqında qanunla
 - c) Nazirlər kabinetinin sərəncamları ilə
 - d) Adət, ənənə, ictimai və əxlaq normaları ilə
 - e) Respublika Prezidentinin fərmanları ilə
29. Konstitusiyanın hansı funksiyaları mövcuddur?
- a) idarəçiliyi həyata keçirmə ilə bağlı funksiyası
 - b)) hüquqi, sosial, siyasi və tərbiyəvi funksiyalar
 - c) cəriməni müəyyən etmə və cəzavermə funksiyaları
 - d) yalnız hüquqi tərbiyə vermə və siyasi funksiya
 - e) yalnız hüquqi məsuliyyətdən azad etmə funksiyası
30. Konstitusiyanın legitimliyi özündə hansı əlamətləri birləşdirir?
- a) konstitusiyanın başqa dövlətlər tərəfindən bəyənilməsi
 - b) konstitusiyanın notarial qaydada təsdiq edilməsi

- c)) Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi, ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, xüsusi təsis yığınağı tərəfindən qəbul edilməsi
- d) konstitusiyanın məhkəmə qərarı ilə təsdiq edilməsi
- e) konstitusiyanın rəsmi orqanlarda dərc edilməsi
31. Azərbaycan Respublikası idarəetmə formasına görə hansı növə aiddir?
- a) idarəçiliyin qarışıq formasıdır
- b)) prezidentli respublikadır
- c) yarımparlamentli respublikadır
- d) yarımprezidentli respublikadır
- e) parlamentli respublikadır
32. Hüquq sistemi cəmiyyətə nə cür təsir edir
- a) tənzimləyici və fərdi hüquqi nizamasalma;
- b) sosial və qoruyucu nizamasalma;
- c) normativ, siyasi və tərbiyəvi nizamasalma;
- d)) normativ və fərdi hüquqi nizamasalma;
- e) tənzimləyici, qoruyucu, normativ
33. Hansı normativ hüquqi aktlar ali qüvvəyə malikdir?
- a)) qanunlar
- b) əmrlər
- c) qərarlar
- d) sərəncamlar
- e) göstərişlər
34. Hüquq normasının əsas stukturunu göstərin:
- a)) hipoteza
- b) imperativ norma
- c) dispozitiv norma
- d) maddə
- e) davranış qaydası
35. Normaların icra edilməməsinin hansı nəticələri ola bilər?
- a) preambula
- b) hipoteza
- c)) sanksiya
- d) dispoziisiya]
- e) müvafiq maddə
36. Müəyyən normanın icrası nədən ibarət olmalıdır?
- a) hipoteza
- b)) dispoziisiya
- c) preambula

- d) sanksiya
 - e) təqsir
37. Hüquq normalarının nəzəri tədqiqatçıları necə adlanır?
- a) dövlət orqanları
 - b)) hüquqşünas alimlər
 - c) hüquq nomalarına tətbiq edənlər
 - d) hüquq ühafizə orqanlarında çalışanlar
 - e) hakimlər
38. Hansı hal hüquqi fakt hesab edilmir?
- a) əmək müqaviləsinin bağlanması
 - b) ali məktəbə qəbul olunma
 - c)) qumar oyunları
 - d) əqdin bağlanması
 - e) təbii fəlakət
39. Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar necə təsnifləşdirilir?
- a) hüquq yaradan hüquqi faktlar
 - b) hüquq dəyişən hüquqi faktlar
 - c) xitamverici hüquqi faktlar
 - d)) hadisələr və hərəkətlər
 - e) hüquq bərpaedici hüquqi faktlar
40. Subyektin öz hərəkətləri ilə hüquqlar əldə etmək və hüquqi vəzifələr daşımaq qabiliyyəti necə adlanır?
- a)) fəaliyyət qabiliyyəti
 - b) hüquq qabiliyyəti
 - c) hüquq subyektliliyi
 - d) delikt subyektliliyi
 - e) hüquqi fəaliyyət
41. Hüquq subyektlərinin tam fəaliyyət qabiliyyəti nə vaxt əldə edilir?
- a) 13 yaşında
 - b) 14 yaşında
 - c) 16 yaşında
 - d))18 yaşında
 - e) 21 yaşında
42. Hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsi və xitam edilməsinə səbəb olan həyati hallar necə adlanır?
- a) hüquqi şərt
 - b))hüquqi fakt
 - c) hüquqi prezumsiya (ehtimal)

- d) hüquqi şərait
 - e) düzgün cavab yoxdur
43. Konstitutsiyaya əsasən hər kəsin hüquqlarının bə azadlıqlarının hansı formada müdafiə etmək hüququ vardır?
- a) Qanunla yol verilən üsul və vasitələrlə
 - b) Özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
 - c) Qanunla yol verilən və özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
 - d)) qanunla qadağan olunmayan üsul və vasitələrlə
 - e) BMT, Avropa şurası və başqa beynəlxalq təşkilatlar
44. Konstitusiyaya görə Azərbaycan Dövlətinin ali məqsədi nədir?
- a) xarici ölkə banklarına sərmayə qoymaq
 - b) müharibə etmək və sülh bağlamaq
 - c) ədalət mühakiməsini bərqərar etmək
 - d) xarici ölkələrdən investisiya və borc almaq
 - e)) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
45. Konstitusiyaya görə Azərbaycan dövlətinin əsas məzmunu nədən ibarətdir?
- a) zaqafqaziyada vahid demokratik dövlət olmasından
 - b) demokratiya cəhətdən tarixinin qədim olmasından
 - c) neft strategiyası həyata keçirən dövlət olması
 - d) hüquqi,federativ,dünyəvi bir dövlət olmasından
 - e)) demokratik, unitar, dünyəvi, hüquqi olmasından
46. Əsas insan hüquqları və azadlıqları hər kəsə hansı andan mənsubdur
- a) 14 yaşına çatandan
 - b) 18 yaşına çatandan
 - c)) Doğulduğu andan
 - d) 16 yaşına çatandan
 - e) 15 yaşına çatandan
47. Azərbaycan Respublikası Konstitusiyasına əsasən torpaqlar ola bilər
- a) dövlət mülkiyyətində
 - b) bələdiyyə mülkiyyətində
 - c) xüsusi mülkiyyətdə
 - d) dövlət və bələdiyyə mülkiyyətində
 - e)) dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
48. Azərbaycan Respublikasının yeni konstitusiyası hansı tarixdə qəbul edilmişdir?
- a) 7 dekabr 1994-cü ildə
 - b) 12 sentyabr 2002-ci ildə
 - c)) 12 noyabr 1995-ci ildə
 - d) 16 oktyabr 2003-cü ildə

e) 12 oktyabr 1995-ci ildə

49. Dövlət quruluşuna görə Azərbaycan Respublikası hansına aiddir

- a)) unitar
- b) konfederasiya
- c) federasiya
- d) respublika
- e) monarxiya

50. Xalq hakimiyyətinin ali, birbaşa təzahür formaları

- a) Azərbaycan Respublikası Prezidenti
- b) Azərbaycan Respublikası Milli Məclisi
- c)) referendum və azad seçkilər
- d) yerli özünüidarətmə
- e) müstəqilliyini təmin etmək hüququ

51. İctimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin, vətəndaşların köklü maraqlarını əhatə edən və tənzimləyən dövlətin Əsas Qanunu

- a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
- b) Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi
- c)) Azərbaycan Respublikası Konstitusiyası
- d) İnsan hüquqları haqqında ümumi Bəyannamə
- e) Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə

52. Konstitusiya anlayışı latın dilindən olan “constitutio” sözündən olub hərfi mənası deməkdir.

- a)) quruluş, təsisat
- b) razılıq
- c) qayda
- d) nəzəriyyə
- e) idarəçilik

53. Konstitusiya hüququnun anlayışı dedikdə:

- a) dövlət qulluqçularının əmək münasibətlərini nizama salan hüquq sistemi başa düşülür
- b) dövlətlər arasında siyasi, iqtisadi, mədəni münasibətləri nizama salan hüquq sistemi başa düşülür
- c)) konstitusiya normasında təsbit olunan münasibətləri nizama salan hüquq sistemidir
- d) dövlətin maliyyə fəaliyyəti zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir
- e) öhdəliklərin icrası zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir

54. Naxçıvan Muxtar Respublikası statusu hansı qanunverici aktla müəyyən olunur
- a)) Azərbaycan Respublikası Konstitusiyası ilə
 - b) Ali Məclis qanunları ilə
 - c) Nazirlər Kabinetinin qərarları ilə
 - d) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunları ilə
 - e) Respublikanın nizamnaməsi ilə
55. Konstitusiya hüququna görə vətəndaşlığı olmayan şəxslər kimlərdir?
- a) əcnəbilər
 - b) xarici vətəndaşlar
 - c) şəxsiyyət vəsiqəsi olmayanlar
 - d)) heç bir ölkənin vətəndaşı olmayan və yaşadığı ölkənin də vətəndaşı olmasını sübut edə bilməyən şəxslər
 - e) ikili vətəndaşlığı olanlar
56. Konstitusiya hüququnun mənbələri hansılardır?
- a)) Konstitusiya özü, qanunlar, fərmanlar, qərarlar və s
 - b) Azərbaycan Respublikasının prezidentinin sərəncamları
 - c) yalnız Azərbaycan Respublikasının norma və qanunları
 - d) yalnız Azərbaycan Respublikasının prezident fərmanları
 - e) Konstitusiya aktı, məhkəmə qərarları və müqavilələr
57. Konstitusiya nə zaman fəaliyyətə başlayır?
- a)) hüquqi qüvvəsini aldıqdan sonra
 - b) Parlament sədri təsdiq edən kimi
 - c) Seçki komissiyasının qərarı ilə
 - d) layihə Milli Məclisdən keçən kimi
 - e) qəbul edildiyi tarixi günlərdən
58. İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi nədir?
- a) insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi
 - b)) hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
 - c) dövlət öz fəaliyyətində hüququ rəhbər tutaraq, insan hüquqlarını və azadlıqlarını təmin edir
 - d) cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında insanların birləşməsi
 - e) qanunla yol verilən hər şeyi etmək imkanında
59. İqdisadi hüquq və azadlıqlar hansılardır?
- a) təhlükəsiz yaşamaq hüququ, mənzil hüququ
 - b) sağlam ətraf mühətdə yaşamaq hüququ, mədəniyyət hüququ
 - c)) mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, tətillər hüququ

- d) ana dilindən istifadə hüququ
 - e) istirahət hüququ, nikah hüququ
60. 1995- ci il Konstitusiyasının strukturu neçədir?
- a) 12 bölmə 12 fəsil, 168 maddədən ibarətdir
 - b) 5 bölmə 12 fəsil, 182 maddədən ibarətdir
 - c) preambula,5 fəsil, 174 maddədən ibarətdir
 - d) 12 bölmə 5 fəsil, 138 maddədən ibarətdir
 - e)) 5 bölmə 12 fəsil, 158 maddədən ibarətdir
61. Konstitusiyada əsas insan və vətəndaş hüquq və azadlıqları hansı bölmə və maddələrdə təsbit edilmişdir ?
- a) V bölmə, 101-114-cü maddələrdə
 - b) 11 bölmədə 125-133-cü maddələrdə
 - c) I bölmə, 81-99-cu maddələrdə
 - d)) II bölmə, 24-71-ci maddələrdə
 - e) IVbölmədə 20-24-cü maddələrdə
62. Apatrid vətəndaş kimə deyilir?
- a) dövlətlə hüquqi əlaqəsi olmayan şəxsə
 - b) əcnəbi şəxsə
 - c) dövlətlə siyasi əlaqəsi olmayan şəxsə
 - d)) vətəndaşlığı olmayan şəxsə
 - e) ikili vətəndaşlığı olan şəxsə
63. AR-nın vətəndaşı hansı hallarda AR-nın ərazisindən qovulur?
- a) beynəlxalq normalarda nəzərdə tutulanda
 - b) şəxsi vəsadəti ilə
 - c) vətənə xəyanət etdikdə
 - d) başqa ölkənin vətəndaşlığını qəbul etdikdə
 - e)) hec bir halda
64. Cəmiyyətin və ictimai münasibətlərin nizamlanacağı, ictimai qaydalara riayət olunduğu şərait necə adlanır?
- a) ənənə
 - b)) qadağanedici hüquq normaları
 - c) davranış qaydaları
 - d) ritual
 - e) adət
65. Hüquq normalarının funksiyaları hansılardır?
- a)) qoruyucu, tərbiyəvi
 - b) təşkilədi
 - c) maarifləndirici
 - d) elmi

- e) tərbiyəvi
66. Hüquq normalarının funksiyalarına aiddir:
- a) tərbiyəvi, elmi
 - b) təşkilədiçi
 - c) maarifləndirici
 - d)) qoruyucu, nizamlayıcı
 - e) elmi, təşkilədiçi
67. Aşağıdakılardan hansı özündə hüququn tarixi formasını əks etdirir?
- a)) hüquqi adətlər
 - b) məhkəmə prezidenti
 - c) hüquqi müqavilə
 - d) hüquqi doktrina
 - e) ritual
68. Aşağıda göstərilənlərdən hansı hüquqyaratma fəaliyyətini həyata keçirir?
- a) hüquqi adətlər
 - b)) normativ hüquqi aktlar
 - c) hüquqi doktrina
 - d) məhkəmə prezidenti
 - e) qərarlar
69. Rəsmi dövlət orqanı tərəfindən qəbul edilən hüquq norması necə adlanır?
- a) alternativ norma
 - b) məhkəmə qərarı
 - c) yerli hakimiyyət orqanı tərəfindən qəbul edilən norma
 - d)) imperativ norma
 - e) səlahiyyət verici norma
70. Hansı xüsusiyyət hüquq pozuntusunun obyektiv cəhətini özündə əks etdirir?
- a) təqsir
 - b) məqsəd
 - c) motiv
 - d)) ictimai təhlükəli nəticə
 - e) qəsd
71. Hansı xüsusiyyət hüquq pozuntusunun subyektiv cəhətini özündə əks etdirir?
- a) ictimai təhlükəli əməl
 - b) ictimai təhlükəli nəticə
 - c) cinayətin baş verdiyi yer
 - d)) təqsir
 - e) məqsəd
72. Hüquq münasibətlərinin obyektlərinə aid edilmir?

- a) əşyalar
- b) hərəkətlər
- c) insan həyatı, sağlamlıq, azadlıq
- d)) gediş üsulu
- e) şəxsi münasibətlər

73. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşları vətəndaşlıqdan məhrum edilə bilərmi:

- a)) vətəndaşlıqdan məhrum etməyə yol verilmir
- b) vətəndaşlıqdan məhrum etməyə yol verilir.
- c) Prezident vətəndaşlıqdan məhrum edə bilər
- d) cinayətə görə vətəndaşlıqdan məhrum edilir
- e) pasport itirən vətəndaşlıqdan məhrum edilir

74. Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, yoxsa vəzifələri daha genişdir ?

- a) hüquq vəzifənin üçdə biridir
- b) vətəndaşın vəzifələri yoxdur
- c) hüquq vəzifədən daha genişdir
- d)) hüquq və vəzifələr bərabərdir
- e) vəzifə hüquqdan daha genişdir

75. Azad sahibkarlıq hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- a) siyasi
- b)) sosial- iqtisadi
- c) mədəni
- d) şəxsi
- e) mülki

76. Cəmiyyət və dövlətin siyasi həyatında iştirak hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- a)) siyasi
- b) sosial
- c) iqtisadi
- d) şəxsi
- e) iqtisadi

77. Fikir və söz azadlığı hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- a) siyasi
- b) sosial
- c) mədəni
- d) şəxsi

e) iqtisadi

78. İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları hansı hallarda insan hüquqları pozulmuş şəxsin razılığını almadan Ombudsmana şikayət verə bilərlər?

a) Bütün hallarda

b) heç bir halda

c) İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən halda

d) İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda

e)) İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən və kütləvi xarakter aldıqda

79. Mülkiyyət hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

a) siyasi

b) şəxsi

c)) sosial- iqtisadi

d) mədəni

e) mülki

80. Təqsirsizlik prezumpsiyası hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

a) siyasi

b) sosial

c) mədəni

d)) şəxsi

e) iqtisadi

81. Vətəndaşlıq hüququnun təminatı hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

a)) siyasi

b) sosial

c) mədəni

d) şəxsi

e) iqtisadi

82. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir

a) Azərbaycan Respublikası Nazirlər Kabineti

b)) Azərbaycan Respublikası Milli Məclisi

c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

d) Azərbaycan Respublikasının Prezidenti

e) Bələdiyyə orqanları

83. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdi

- a) Müdafiə Naziri
 - b)) Azərbaycan Respublikasının Prezidenti
 - c) Azərbaycan Respublikası Milli Məclisinin sədri
 - d) Baş Qərərgah Rəisi
 - e) Milli təhlükəsizlik Naziri
84. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti
- a)) 5 ildir
 - b) 3 ildir
 - c) 1 ildir
 - d) 2 ildir
 - e) 4 idir
85. Azərbaycan Respublikası İcra hakimiyyəti kimə mənsubdur?
- a) Azərbaycan Respublikası Milli Məclisinə
 - b) Prokurorluq orqanlarına
 - c)) Azərbaycan Respublikası Prezidentinə
 - d) Yerli özünüidarəetmə orqanlarına
 - e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
86. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələlərini hansı dövlət orqanı həll edir?
- a)) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
 - b) Azərbaycan Respublikası Ali Məhkəməsi
 - c) Azərbaycan Respublikası Prokurorluğu
 - d) Azərbaycan Respublikası Prezidenti
 - e) Azərbaycan Respublikası Nazirlər Kabineti
87. Naxçıvan Muxtar Respublikası qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir
- a)) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
 - b) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
 - c) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
 - d) Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - e) Azərbaycan Respublikasının Prezidenti
88. Naxçıvan Muxtar Respublikası Ali Məclisi neçə nəfərdən ibarətdir
- a)) 45 deputat
 - b) 50 deputat
 - c) 100 deputat
 - d) 75 deputat
 - e) 125 deputat

89. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir
- a)) 5 il
 - b) 3 il
 - c) 1 il
 - d) 4 il
 - e) 2 il
90. Azərbaycan Respublikası Milli Məclisi neçə deputatdan ibarətdir?
- a) 130 deputat
 - b) 120 deputat
 - c)) 125 deputat
 - d) 100 deputat
 - e) 150 deputat
91. Azərbaycan Respublikasının azı neçə yaşlı vətəndaşı Azərbaycan Respublikası Prezidenti seçilə bilər?
- a) 25 yaş
 - b) 28 yaş
 - c) 30 yaş
 - d)) 35 yaş
 - e) 33 yaş
92. Ombudsman hansı hallarda anonim şikayətləri qəbul edə bilər?
- a)) Şikayətdə göstərilən hallar yetərincə sübutlu və əsaslı faktlarla təsdiq edilərsə
 - b) Şikayətdə göstərilən hallar yetərincə sübutlu görünərsə
 - c) Şikayətdə göstərilən hallar yetərincə əsaslı görünərsə
 - d) Şikayətdə göstərilən hallar mühüm istiqaməti əhəmiyyət kəsb edərsə
 - e) Şikayətdə göstərilən hallar yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasına aid olarsa
93. Konstitusiyaya nəzarətinin mahiyyəti nədir?
- a) konstitusiyaya məhkəməsi tərəfindən qanunverici orqanın yoxlanılması
 - b) konstitusiyaya məhkəməsi tərəfindən nazirlər kabinetinin yoxlanılması
 - c) konstitusiyaya məhkəməsi tərəfindən hüquq mühafizə orqanlarının yoxlanılması
 - d) konstitusiyaya məhkəməsi tərəfindən məhkəmələrin yoxlanılması
 - e)) bütün qanun və qanunqüvvəli aktların və.s. konstitusiyaya uyğunluğuna nəzarət
94. Aşağıda göstərilən subyektlərdən hansı qanunvericilik təşəbbüsünə malik deyil
- a) Azərbaycan Respublikası Prezidenti
 - b) Milli Məclisin deputatları

- c) Azərbaycan Respublikası Baş Prokuroru
d)) Daxili İşlər Naziri
e) Naxçıvan Muxtar Respublikası Ali Məclisi
95. Naxçıvan Muxtar Respublikası Prokurorunu vəzifəyə kim təyin edir
a) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
a) Naxçıvan Muxtar Respublikası Baş Naziri
b)) Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti
c) Azərbaycan Respublikası Baş Prokuroru
d) Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
96. Azərbaycan Respublikasının neçə yaşlı vətəndaşı hakim ola bilər
a) 25 yaş
b) 27 yaş
c) 28 yaş
d) 29 yaş
e)) 30 yaş
97. Aşağıda göstəricilərdən hansı Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələyə aiddir
a)) amnistiya
b) Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri təyin etmək
c) siyasi sığınacaq verilməsi məsələləri
d) əfv etmək
e) vətəndaşlıq məsələləri
98. Qanunvericilik prosesi hansı mərhələlərdən ibarətdir
a)) qanunvericilik təşəbbüsü, qanun layihəsinə parlament komissiyalarında baxılması, qəbul edilməsi, sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi
b) qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi
c) qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi, hüquqi qüvvəyə minməsi
d) qanunvericilik təşəbbüsü, müzakirəsi, qəbul edilməsi
e) qanun layihəsinin yalnız deputatlar tərəfindən təklif edilməsi, promulqasiya
99. Qəbul olunmuş qanun layihələri nə vaxt qüvvəyə minir?
a) qəbul edildiyi andan;
b) prezident tərəfindən imzalandıqdan sonra;
c)) dərc edildikdən sonra;
d) sanksiyalaşdırdıqdan sonra;
e) səsvermədən sonra
100. AR Prezidenti ona təqdim olunmuş qanunları neçə gün ərzində imzalayır

- a) 14 gün
- b) 30 gün
- c) 46 gün
- d)) 56 gün
- e) 60 gün

101. AR Konstitusiyasının 126 cı maddəsinə görə kimlər hakim ola bilərlər

- a) yaşı 35-dən yuxarı, hüquqşünas ixtisası üzrə 5 il stajı olan AR-nın vətəndaşları
- b) 35 yaşı tamam olmuş, hüquqşünas ixtisası olan, siyasi və pedoqoji fəaliyyətlə məşğul olan AR vətəndaşları
- c) 30 yaşı tamam olmuş, məhkumlugu ola bilən, hüquqşünas AR
- d)) 30 yaşı tamam olmuş, 5 il hüquqşünas ixtisası üzrə işləmiş, siyasi fəaliyyətlə məşğul olmayan AR vətəndaşları
- e) 35 yaşı tamam olmuş, məhkumlugu olmayan, hüquqşünas, AR vətəndaşları

102. Aşağıda göstərilənlərdən kimlər mülki hüquq münasibətlərinin subyektləridir?

- a) yerli özünüidarə orqanları
- b) hüquqi şəxslər
- c) dövlət hakimiyyət orqanları
- d) fiziki şəxslər
- e)) yuxarıdakı bəndlərdə göstərilənlərin hamısı

103. Yuxarıda göstərilənlərdən hansı Azərbaycan Respublikasının mülki hüququnun mənbəyi sayılmır?

- a) qanunlar
- b) qanunlardan aşağı qüvvəli normativ aktlar
- c) beynəlxalq müqavilələr
- d)) məhkəmə presedentləri
- e) işgüzar adətlər

104. Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar hansıdır?

- a) hüquq yaradan hüquqi faktlar
- b) hüquq dəyişən hüquqi faktlar
- c) xitamverici hüquqi faktlar
- d) hüquq pozan hüquqi faktlar
- e)) hüquq yaradan hüquqi faktlar, hüquq dəyişən hüquqi faktlar, xitamverici hüquqi faktlar

105. Fiziki şəxslər kimlərdir?

- a) Azərbaycan Respublikasının bütün vətəndaşları
- b) Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər

- c) Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər
- d)) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər
- e) Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

106. Ümumi iddia müddəti nə qədərdir?

- a) 3 il
- b) 6 il
- c)) 10 il
- d) 15 il
- e) 30 il

107. Ailə, əmək münasibətləri, təbii ehtiyaclardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı münasibətlərə mülki qanunvericilik normaları şamil edilirmi,,,

- a) şamil edilir;
- b) tərəflərin razılığı ilə tətbiq olunur;
- c) onlar başqa hüquqi aktları ilə tənzimlənir;
- d) heç bir halda tətbiq olunmur;
- e)) adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normaları da bu münasibətlərə tətbiq edilir.

108. Mülki qanunvericilik normalarının geriyə qüvvəsi varmı?

- a) müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;
- b) məsuliyyəti yüngülləşdirdiyi halda geriyə qüvvəsi var;
- c)) qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;
- d) hər bir halda geriyə qüvvəsi var;
- e) heç bir halda yoxdur;

109. Hansı halda hüququ şəxsin düzgün anlayışı verilmişdir?

- a) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- b) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan ,öz öhdəlikçiliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;
- c) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

d) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya, münsiflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər;

e)) qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.

110. Hüquqi şəxsin hüquq qabiliyyəti hansı andan yaranır?

- a) ilkin razılaşma əldə olunduğu andan;
- b) təsis olunduğu andan;
- c) sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
- d)) dövlət qeydiyyatına alındığı andan;
- e) hüquqi şəxs fəaliyyətə başladığı andan.

111. Hüquqi şəxsin olduğu yer hara sayılır ?

- a) hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer;
- b) hüquqi şəxsin daşınmaz əmlakının yerləşdiyi yer;
- c) hüquqi şəxsin tərəfdaşlarının daha çox olduğu yer;
- d)) daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;
- e) heç biri

112. Şəxs neçə ortaqlıqda tam ortaqlıqda tam ortaqlıqda ola bilər?

- a) şəxs ikidən çox ortaqlıqda ortaqlıqda ortaqlıqda ola bilməz;
- b) şəxs üçdən çox ortaqlıqda ortaqlıqda ortaqlıqda ola bilməz;
- c)) yalnız bir tam ortaqlıqda;
- d) ortaqlıq iştirakçılarının razılığı ilə şəxs istənilən ortaqlığın iştirakçısı ola bilər;
- e) qanun vericilik bununla bağlı heç bir məhdudiyyət müəyyən etməyib.

113. Tam ortaqlığın iştirakçısı ortaqlığın fəaliyyətində iştirak etməyə borcludurmu?

- a) nizamnamədə belə vəzifə nəzərdə tutulmamışdır;
- b)) nizamnamə şərtlərinə uyğun olaraq borcludur;
- c) nizamnamədə nəzərdə tutulan norma dispozitivdir;
- d) ortaqlığın nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
- e) bu, onun vəzifəsi yox, hüququdur.

114. . MMC-nin iştirakçısı cəmiyyətin fəaliyyətində iştirak etməyə borcludurmu?

- a) borcludur;

- b) bu, onun nizamnamə kapitalındakı payından asılı oalraq müəyyən edilir;
- c)) bu, onun vəzifəsi yox, hüququdur;
- d) MMC-nin nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
- e) MMC-nin nizamnaməsində nəzərdə tutulduqda, borcludur.

115. Bunlardan hansı əşya hesab olunmur?

- a) fiziki obyektlər;
- b) daşınar obyektlər;
- c)) heyvanlar və bitkilər;
- d) pullar;
- e) qiymətli kağızlar.

116. Girov və ipoteka hüququ dedikdə?

- a) girov qoyanın əşyası və ya onun icarəyə götürdüyü əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- b) girov qoyanın əşyası və ya onun istifadəsində olan əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- c)) girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- d) girov qoyanın yalnız daşınmaz əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- e) girov qoyanın yalnız daşınar əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür.

117. Girov və ipotekanın fərqləri bunlardır:

- a) girov yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
- b) girov yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
- c)) girov daşınar əşyalara (ipoteka obyektini olan daşınar əşyalardan başqa) əşya hüququnun məhdudlaşdırılmasıdır;
- d) girovun notariatda təsdiq olunması heç bir halda tələb olunmur, ipoteka isə mütləq notariatda təsdiq edilməlidir;
- e) girov və ipoteka arasında heç bir fərq yoxdur.

118. Girov hüququ hansı andan əmələ gəlir?

- a) bütün hallarda girov müqaviləsinin bağlandığı andan;
- b) bütün hallarda girov hüququ dövlət qeydiyyatına alındığı andan;
- c)) girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan;
- d) girovla təmin edilmiş öhdəlik pozulduğu andan;
- e) girovla təmin edilmiş öhdəliyin pozulmasını bilməli olduğu andan.

119. . İpoteka müqaviləsində:

- a)) tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir;
- b) tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti göstərilməlidir;
- c) tərəflərin adı və yaşayış yeri, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir;
- d) tərəflərin adı və yaşayış yeri, ipotekanın predmetinin yerləşdiyi yer göstərilməlidir;
- e) tərəflərin adı və yaşayış yeri və ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti göstərilməlidir.

120. Fəaliyyət qabiliyyəti nədir?

- a) subyektin öz hərəkətləri ilə tam həcmdə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- b) hüquqi şəxslərin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- c) hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- d) subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- e)) subyektin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyət

121. Hüquq qabiliyyəti nədir?

- a) subyektin öz hərəkətləri ilə tam həcmdə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- b) hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- c) subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- d) subyektin öz hərəkətləri ilə tam həcmdə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- e)) subyektin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti

122. Aksept nədir?

- a) müqavilənin standart şərtləri;
- b) müqaviləni bağlamaq haqqında təklif;
- c))müqaviləni bağlamaq haqqında təklifə cavab;
- d) təşəbbüs xarakterli şərtlər;
- e) qiymətli kağızların növü

123. Mülki hüquq hansı münasibətləri tənzim edir?

- a) işçi ilə işəgötürən arasında əmlak münasibətlərini
- b) bankla müştəri arasında kredit münasibətlərini
- c) vergidən yayınma nəticəsində vurulmuş zərərin ödənilməsinə dair münasibətləri
- d) bir tərəfin digər tərəfə tabelyinə əsaslanan əmlak münasibətlərini
- e)) tərəflərin hüquq bərabərliyinə əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini

124. Qanunun analogiyası nədir?

- a) tərəflərin razılaşması ilə münasibətlərin həll olunması
- b) mülki qanunvericilik prinsiplərinin tətbiqi
- c) işgüzar adətlər əsasında münasibətlərin nizama salınması
- d) oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqi
- e)) qanunvericilik, tərəflərin razılaşması və ya işgüzar adətlər olmadıqda mülki hüquq münasibətlərinin onların mahiyyətinə zidd olmayan oxşar münasibətləri tənzimləyən qanunvericilik nomaları ilə nizamlanması

125. Hansı hüquq sahəsində analogiyaya yol verilir?

- a) mülki prosesual hüquqda
- b) cinayət hüququnda
- c) vergi hüququnda
- d) cinayət prosesual hüququnda
- e)) mülki hüquqda

126. Maddi məzmununa görə mülki hüquq münasibətləri hansı növlərə bölünür?

- a)) əmlak münasibətlərinə və şəxsi qeyri-əmlak münasibətlərinə
- b) nisbi hüquq münasibətlərinə
- c) təşkilati hüquq münasibətlərinə
- d) mütləq hüquq münasibətlərinə
- e) öhdəlik hüquq münasibətlərinə

127. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini hansı hallarda tələb edə bilər?

- a) bütün hallarda
- b) heç bir halda

- c) yalnız kobud ehtiyatsızlıq nətidəsində vurulmuş zərərin əvəzinin tam tam ödənilməsini tələb edə bilər
- d) yalnız qəsdən vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər
- e)) qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmayan hallarda

128. Fiziki şəxsin mülkü hüquq qabiliyyəti nədir?

- a) insanın mülkü hüquqlarının olması
- b) insanın mülkü hüquq vəzifələri olması
- c) şəxsin öz hərəkətləri ilə mülkü vəzifələr yaratması və icra edilməsi
- d) şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirməsi
- e)) insanın mülki hüquqlarının olması və insanın mülki hüquq vəzifələri daşması

129. Mülki hüquq qabiliyyəti hansı andan yaranır?

- a)) doğulduğu andan
- b) 14 yaşına çatdıqda
- c) 16 yaşa çatdıqda
- d) 18 yaşa çatdıqda
- e) 23 yaşa çatdıqda

130. Qəyumluqda olanların adından zəruri əqdləri kim bağlayır?

- a) daşınmaz əmlakla bağlı əqdləri qəyumlar
- b) daşınmaz əmlakla bağlı əqdləri özləri
- c) bütün hallarda qəyyumun razılığı ilə özləri
- d)) bütün hallarda qəyyumlar
- e) bütün hallarda onların razılığı ilə qəyumlar

131. Himayəçilikdə olanların adından zəruri əqdləri kim bağlayır?

- a) bütün hallarda özləri
- b) bütün hallarda himayəçilər
- c) bütün hallarda onların razılığı ilə himayəçilər
- d) daşınmaz əmlakla bağlı olduqda onların razılığı ilə himayəçilər
- e)) bütün hallarda himayəçilərin razılığı ilə özləri

132. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər himayəçi təyin edilə bilərmi?

- a) bəli
- b)) xeyr
- c) yaxın qohumlarına münasibətdə ola bilərlər
- d) qəyumluq və himayəçilik orqanları razılıq verdikdə ola bilər
- e) şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qətnaməsində qadağa yoxdursa ola bilər

133. Əqd nədir?

- a) mülki hüquq münasibətlərinin əmələ gəlməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- b) mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- c)) mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- d) mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli və ya ikitərəfli iradə ifadəsidir
- e) mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli iradə ifadəsidir

134. Əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdan etibarsız sayılır?

- a) mübahisə yarandığı andan etibarsız sayılır
- b) əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan
- c) bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır
- d)) bağlandığı andan etibarsız sayılır
- e) məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır

135. Müddət nədir?

- a) mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
- b)) mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsi ilə bağlı vaxtdır
- c) başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək üçün vaxtdır
- d) ümumi hüquqların mövcud olduğu vaxtdır
- e) mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır

136. İddia müddəti buraxılıbsa, hüququn müdafiəsi haqqında tələbi məhkəmə baxmağa qəbul etməlidirmi?

- a)) qəbul etməlidir
- b) qəbul etməli deyil
- c) müddət üzürlü səbəbdən ötürüldükdə qəbul edilə bilər
- d) ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə qəbul edilməlidir
- e) ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçibsə, qəbul etməməlidir

137. Birtərəfli əqd nədir?

- a) Mülkü Məcəlləyə uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
- b) tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir

- c)) Mülkü Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan əqddir
- d) qanuna uyğun olaraq digər tərəfin və ya soruşulmadan bir tərəfin iradə ifadəsi ilə bağlanılan əqddir
- e) Mülkü Məcəllə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan, digər tərəfin isə onun etirazsız qəbul etməsi yetərli olan əqddir

138. Əqdlər hansı formada bağlana bilər?

- a) şifahi və ya mürəkkəb
- b) yazılı və ya sadə
- c) mürəkkəb və ya sadə
- d)) şifahi və ya yazılı
- e) yalnız yazılı

139. Yazılı əqd necə bağlanılır?

- a) onun məzmununu ifadə edən müəyyən sənədlər tərtibi yolu ilə bağlanılır
- b) onun məzmununu ifadə edən və yalnız əqdi bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanır
- c)) onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanır
- d) onun məzmununu ifadə edən və əqdi bağlayan şəxslərin lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanır
- e) onun məzmununu ifadə edən müəyyən niyyətin rəsmiləşdirilməsi yolu ilə bağlanır

140. Bir fiziki şəxs əqd bağlayarkən onun əvəzindən başqa şəxs həmin əqdi imzalaya bilərmi?

- a) bütün hallarda imzalaya bilər
- b) heç bir halda imzalaya bilməz
- c) fiziki şəxs fəaliyyət qabiliyyətsizdirsə və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılıbsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- d) fiziki şəxs savadsızdırsa, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər
- e)) fiziki şəxs bədən qüsurlu, xəstəliyinə və ya savadsızlığına görə əqdi imzalaya bilmərsə, başqa şəxs onun bağladığı əqdi imzalaya bilər

141. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı nə vaxtdan başlanır?

- a)) təqvim tarixindən sonrakı gün başlanır
- b) müəyyən hadisənin baş verdiyi gün başlanır
- c) müəyyən hadisənin baş verməsindən sonrakı gün başlanır
- d) hökmən baş verməli olan hadisənin göstərildiyi gündən sonrakı gün başlanır

e) təqvim tarixində göstərilən gündən başlanır

142. Ümumi iddia müddəti nə qədərdir?

- a) 3 il
- b) 6 il
- c)) 10 il
- d) 15 il
- e) 30 il

143. Müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- a)) 3 il
- b) 6 il
- c) 4 il
- d) 10 il
- e) 15 il

144. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- a) 3 il
- b) 5 il
- c)) 6 il
- d) 10 il
- e) 20 il

145. Aşağıdakılardan hansı iddia müddətinin axımının dayandırılmasına səbəb olmur?

- a) iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- b) müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət müəyyənləşdirildikdə
- c) fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- d) müvafiq münasibəti tənzimləyən qanun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda
- e)) müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə

146. Aşağıdakılardan hansı iddia müddətinin axımının kəsilməsidir?

- a) iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- b) müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün mghlət müəyyənləşdirdikdə
- c) fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- d) müvafiq münasibətləri tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda
- e)) müəyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə

147. Aşağıdakılardan hansına iddia müddəti şamil edilmir?

- a) şəxsi qeyri- əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər
- b) əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri
- c) fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələbləri
- d)) mülkiyyətçinin və sahibin hüquqlarının pozuntularının aradan qaldırılması tələbləri, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri
- e) bütün variantlar

148. Öhdəliyə əsasən:

- a) bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
- b) bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir
- c) bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətlərdən çəkinməlidir
- d) bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
- e)) bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə hüququ vardır

149. Aşağıdakılardan hansı öhdəliyin əmələ gəlməsi əsası deyil:

- a) zərər vurulması
- b) əsassız varlanma
- c)) etibarnamə
- d) müqavilə
- e) məhkəmə aktı

150. Müqavilə öhdəlikləri barədə qaydalar qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilə bilərmi?

- a) bəli
- b) xeyr
- c)) öhdəliyin səviyyəsindən ayrı hal irəli gəlmirsə, tətbiq edilir
- d) tərəflərdən birinin tələbi ilə həmin qaydalar qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir
- e) tərəflərin razılaşmasında bu barədə qeyd şərt varsa, həmin qaydalar tərəflərin qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir

151. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilirmi?

- a) bütün hallarda yol verilir
- b) heç bir halda yol verilmir
- c) tərəflərdən birinin diqqətəlayiq maraqları tələb edərsə, yol verilir
- d) tərəflərdən birinin tələbi ilə yol verilir
- e)) müqavilədə və ya Mülkü Məcəllədə nəzərdə tutulmuş hallarda yol verilir

152. İlkin müqavilə nədir?

- a)) elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- b) elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 120 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- c) elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 90 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- d) elə müqavilədir ki, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 60 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər
- e) elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərlə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 30 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

153. İlkin müqavilə hansı formada bağlanır?

- a) yalnız yazılı formada
- b) tərəflərin mülahizəsinə görə həm yazılı həm də şifahi formada bağlana bilər
- c) yazılı formada və notariatda təsdiq edilməklə
- d) notariatda təsdiq edilməklə
- e)) əsas müqavilə üçün nəzərdə tutulmuşsa şifahi formada, əsas müqavilənin forması müəyyənləşdirilmədikdə isə yazılı formada

154. İlkin müqavilə ilə nəzərdə tutulan əsas müqavilə neçə müddət ərzində bağlanmalıdır?

- a) ilkin müqavilənin bağlandığı andan bir il ərzində
- b)) ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyibsə, ilkin müqavilənin bağlandığı andan bir il ərzində
- c) ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyibsə, ilkin müqavilənin bağlandığı andan 6 ay ərzində
- d) ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyibsə, ilkin müqavilənin bağlandığı andan 3 ay ərzində
- e) yalnız ilkin müqavilədə göstərilən müddətdə

155. Müqavilənin şərtlərini kim təfsir edir?

- a) tərəflər
- b) barışdırıcı komissiyalar
- c)) məhkəmə
- d) kreditor
- e) borclu

156. Müqavilənin şərtləri təfsir edilərkən nələr nəzərə alınır?

- a) müqavilədəki sözün hərfi mənası
- b) müqavilədəki söz və ifadələrin hərfi mənası
- c) tərəflərin iradə ifadəsinin həqiqi mənası
- d) müqavilənin hərfi mənası ilə onun digər şərtlərinin müqayisəsi
- e)) söz və ifadələrin hərfi mənası,tərəflərin iradə ifadəsinin həqiqi mənası,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi

157. Hansı şərtlər müqavilənin mühüm şərtləri sayılır?

- a) müqavilədəki predmetinə dair şərtlər
- b) müqavilənin predmeti və qiymətinə dair şərtlər
- c) müqavilənin qiymətinə və icra olunması müddətinə dair şərtlər
- d)) müqavilənin predmetinə dair şərtlər, MM- də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər,habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- e) tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər

158. Oferta nədir?

- a)) müqavilə bağlamaq təklifi
- b) müqavilə bağlamaq təklifinin qəbul edilməsi
- c) müqavilənin razılaşdırılması
- d) müqavilə şərtlərini ayrı-ayrılıqda bəyənəməklə imzalamaq
- e) müqavilə şərtlərinin müzakirə edilməsi

159. Aksept nədir?

- a) müqavilə şərtlərinin müzakirə edilməsi
- b)) müqavilə bağlamaq təklifinin qəbul edilməsi
- c) müqavilə bağlamaq təklifi
- d) müqavilənin razılaşdırılması
- e) müqavilə şərtlərinin ayrı-ayrılıqda bəyənilməklə imzalanması

160. Müqavilənin bağlanma anı:

- a) müqavilə bağlamaq təklifinin göndərildiyi an
- b) müqavilə bağlamaq təklifinin qəbul edildiyi an
- c) müqavilə şərtlərinin razılaşdırıldığı an
- d)) oferta göndərmiş şəxsin aksepti aldığı an

e) müqavilə imzalandığı an

161. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif:

- a) akseptə dəvət sayılır
- b) müqavilə bağlamağa dəvət sayılır
- c)) ofertaya dəvət sayılır
- d) oferta sayılır
- e) aksept sayılır

162. 3 illik iddia müddəti hansı hallara şamil olunur?

- a) ümumi iddia müddətinə
- b)) müqavilə tələbləri üzrə iddia müddətinə
- c) daşınmaz əmlakla bağlı iddia müddətinə
- d) daşınar əmlakla bbağlı iddia müddətinə
- e) heç bir halda

163. 10 illik iddia müddəti hansı hallara şamil olunur?

- a)) ümumi iddia müddətinə
- b) müqavilə tələbləri üzrə iddia müddətinə
- c) daşınmaz əmlakla bağlı iddia müddətinə
- d) daşınar əmlakla bağlı iddia müddətinə
- e) heç bir halda

164. 6 illik iddia müddəti hansı hallarda şamil olunur?

- a) ümumi iddia müddəti üzrə
- b) müqavilə tələbləri üzrə iddia müddətində
- c)) daşınmaz əmlakla bağlı iddi müddətində
- d) daşınar əmlakla bağlı iddia müddətində
- e) heç bir halda

165. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?

- a) hüquqi şəxsi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
- b) subsidiar məsuliyyət daşıyırlar;
- c)) birgə məsuliyyət daşıyırlar;
- d) məsuliyyət daşımırırlar;
- e) hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.

166. Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- a) kreditorlara bildiriş göndərildiyi andan;
- b) hüquqi şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan;
- c) hüquqi şəxsin təsisçiləri ləğv etmə komissiyasını yaratdıqları andan;

- d)) hüquqi şəxsın ləğvi başa çatdığı andan;
- e) hüquqi şəxsın ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.

167. Hansı sənəd hüquqi şəxsın təsis sənədidir?

- a) hüquqi şəxsın dövlət qeydiyyatına alınmağı üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- b) lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;
- c) hüquqi şəxsın təsisçiləri arasında bağlanmış müqavilə;
- d) hüquqi şəxsın təsisçilərinin yığıncağının protokolu;
- e)) hüquqi şəxsın təsisçilərinin təsdiq etdiyi nizamnamə.

168. Hansı bölmə hüquqi şəxsın nümayəndəliyi sayılır?

- a) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsın mənafeələrini təmsil edən və hüquqi şəxsın funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- b) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsın yalnız mənafeələrini təmsil edən ayrıca bölmə;
- c)) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsın mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- d) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsın yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- e) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.

169. Hansı bölmə hüquqi şəxsın filialı sayılır ?

- a) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsın mənafeələrini təmsil edən və hüquqi şəxsın funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- b) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən , hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- c) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsın mənafeələrini müdafiə edən və hüquqi şəxsın funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- d)) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
- e) hüquqi şəxsın olduğu yerdən kənarında yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.

170. Təsərrüfat ortaqlıqları cəmiyyətlərə və əksinə cəmiyyətlər ortaqlıqlara çevrilə bilərmə?

- a) təsərrüfat ortaqlıqları cəmiyyətlərə çevrilə bilməz;
- b) cəmiyyətlər təsərrüfat ortaqlıqlarına çevrilə bilməz;
- c) yalnız təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə çevrilə bilər;
- d) yalnız təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər;
- e)) təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə, təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər.

171. Tam ortaqlığın fəaliyyəti hansı qaydada idarə olunur?

- a) bütün iştirakçıların ümumi razılığı ilə;
- b) iştirakçıların səs çoxluğu ilə;
- c) ixtisaslı səs çoxluğu ilə;
- d) ortaqlığın idarəetmə orqanının qərarı ilə;
- e)) nizamnamədə qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar istisna olmaqla bütün iştirakçıların ümumi razılığı ilə.

172. Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər?

- a) hər iştirakçının bir səsi var;
- b) ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
- c) iştirakçıların səslərinin miqdarı onların nizamnamə kapitalındakı payları ilə müəyyən olunur;
- d)) nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa, tam ortaqlığın hər iştirakçısının bir səsi var;
- e) ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır.

173. Tam ortaqlığın iştirakçısı başqa iştirakçıların qərarı ilə ortaqlıqdan çıxarıla bilərmi?

- a) ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxarılabilir;
- b) ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda;
- c)) ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
- d) iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
- e) iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər.

174. İştirakçı tam ortaqlıqdan çıxmasını hansı müddətdə bildirməlidir?

- a) faktik çıxmasına gecikmə bir il qalmış;
- b) faktik çıxmasına ən gecikmə iki ay qalmış;

- c) faktik çıxmasına ən gec üç ay qalmış;
- d) faktik çıxmasına ən gec iki il qalmış;
- e)) faktik çıxmasına ən gec altı ay qalmış.

175. Əvəzedilməz əşyalar hansılardır?

- a) başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
- b) başqa əşyalardan gözlə görünə bilən əlamətlər görə ayrılmış fərdi-müəyyən əşyalar;
- c)) başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
- d) başqa əşyalardan özlərinə xas əlamətlərə görə ayrılmayan fərdi-müəyyən əşyalar;
- e) başqa əşyalardan ümumi əlamətlərinə görə ayrılmayan fərdi-müəyyən əşyalar.

176. Əvəzedilən əşyalar hansılardır?

- a) növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
- b) növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
- c) növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyalar;
- d) növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar;
- e)) növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar.

177. Girov və ipotekanın əmələ gəlmə əsasları hansılardır?

- a) girov və ipoteka müqaviləsi;
- b) girov müqaviləsi və qanunda göstərilən başqa əsaslar;
- c) ipoteka müqaviləsi və qanunda göstərilən başqa əsaslar;
- d) yalnız ipoteka müqaviləsi;
- e)) girov və ipoteka müqaviləsi, qanunda göstərilən başqa əsaslar.

178. Girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilərmi?

- a) istisnasız olaraq tələb edə bilər;
- b) istisnasız olaraq tələb edə bilməz;
- c) girov müqaviləsinin bitməsinə 1 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 75 faizi yerinə yetirdikdə tələb edə bilər;
- d)) girovsaxlayan öz vəzifələrini kobudçasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda tələb edə bilər;

e) girov müqaviləsinin bitməsinə 3 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 80 faizi yerinə yetirdikdə tələb edə bilər.

179. Girov qoyan girov predmetindən təyinatına uyğun istifadə edə bilərmi?

- a) istisnasız olaraq edə bilər;
- b) istisnasız olaraq edə bilməz;
- c)) müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, edə bilər;
- d) girovun predmeti daşınmaz əmlakdırsa, edə bilər;
- e) girovun predmeti daşınar əmlakdırsa, edə bilər.

180. Saxlama girovu nədir?

- a) bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalır;
- b) bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalmaqla girov saxlayanın istifadəsinə verilir;
- c) bu elə girovdur ki, onun predmeti girov saxlayanın müəyyən etdiyi 3-cü şəxsin sahibliyinə verilir;
- d)) bu elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir;
- e) bu elə girovdur ki, onun predmeti olan daşınmaz əşya girov qoyanın sahibliyində qalır.

181. Pul vəsaitinin girovu nədir?

- a) girov predmeti olan pul vəsaitinin bankın depozit hesabında saxlanılmasıdır;
- b) girovun predmeti olan pul vəsaitinin notariusun depozit hesabında saxlanmasıdır;
- c)) girovun predmeti olan pul vəsaitinin bankın və ya notariusun depozit hesabında saxlanmasıdır;
- d) girov predmeti olan pul vəsaitinin girov saxlayanın müəyyənləşdirdiyi 3-cü şəxsə saxlanmasıdır;
- e) girov predmeti olan pul vəsaitinin girov qoyanın qıfılı altında girov saxlayanda saxlanmasıdır

182. Sabit girov nədir?

- a) bu elə girovdur ki, onun predmeti girov qoyanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanda saxlanılır;
- b)) bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır;
- c) bu elə girovdur ki, onun predmeti girov qoyanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanın müəyyənləşdirdiyi 3-cü şəxsə saxlanılır;
- d) bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurmaqla, girov qoyanın müəyyənləşdirdiyi 3-cü şəxsə saxlanılır;

e) bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında girov qoyanda saxlanılır.

183. Təxirəsalıcı şərtlə bağlanmış əqd deyəndə nə başa düşülür?

- a) əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- b) əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən asılı olarsa və hadisə baş verməzsə, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- c)) əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən və ya artıq baş versə də tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- d) əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilməyən hadisədən və ya naməlum hadisədən və ya tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- e) əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi naməlum hadisədən və asılı olduqda, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.

184. Ləğvedici şərtlə bağlanmış əqd:

- a) əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- b) əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olmur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- c) əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olsa da, əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- d)) əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- e) əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir.

185. Mülki hüquq münasibətlərinin əmələ gəlmə əsasları?

- a) mülki hüquq normaları;
- b)) hüquqi faktlar;
- c) mülki hüququn subyektləri;
- d) mülki hüququn obyektləri;
- e) əmlak və şəxsi qeyri-əmlak münasibətləri

186. Hər hansı fiziki şəxsi digər fiziki şəxsdən fərqləndirən əlamət hansıdır?

- a) fəaliyyət qabiliyyəti;
- b) hüquq qabiliyyəti;
- c) mülki hüquqları;
- d)) ad hüququ;

e) heç bir fərq yoxdur

187. Hüquqi şəxsin xitamı qaydaları

- a) sərəncam, təsviyyə;
- b) icazə, sərəncam;
- c)) təsviyyə, yenidən təşkiletmə;
- d) ləğvetmə, təsviyyə;
- e) ləğvetmə

188. Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- a) dövlət;
- b) xüsusi;
- c) ümumi,
- d) bələdiyyə;
- e)) heç birinə

189. Müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir?

- a) 2
- b)) 3
- c) 5
- d) 6
- e) 10

190. AR-nın Konstitusiyasına əsasən hansı mülkiyyət formaları müəyyənləşdirilmişdir?

- a) dövlət mülkiyyəti
- b) bələdiyyə mülkiyyəti
- c) xüsusi mülkiyyət
- d) şəxsi mülkiyyət
- e)) dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət

191. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə hansı şərtlə yol verilə bilər

- a) qabaqcadan onun dəyərini icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qiymətlərlə ödəmək şərti ilə
- b)) qabaqcadan onun dəyərini bazar qiymətləri ilə ödəmək şərti ilə
- c) qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə
- d) qabaqcadan onun dəyərini insafla ödəmək şərti ilə
- e) qabaqcadan onun dəyərini tam ödəmək şərti ilə

192. Mülkiyyətçinin iradəsi nədə ifadə olunur

- a) mülkiyyət hüququnun xitamında;
- b) maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsində;
- c)) sahiblik, istifadə, sərəncamda;
- d) əmlakı mühafizə etməkdə;

e) vicdanlı sahiblikdə

193. Mülkiyyət hüququnun əldə edilməsinin hansı üsulları vardır?

a) ilkin üsul

b) törəmə üsul

c)) ilkin və törəmə üsul

d) müqavilə üzrə mülkiyyət hüququnun əldə edilməsi

e) məhkəmə qaydasına əldə edilməsi

194. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

a) yalnız daşınmaz əmlakı miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər

b)) Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər

c) yalnız qeyri-dövlət hüquqi şəxsləri əmlakının dəyəri və miqdarı qanunvericiliklə məhdudlaşdırıla bilər

d) dövlət idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər

e) heç bir halda məhdudlaşdırıla bilməz

195. Əşyaya sahiblik nədir?

a) əşyanın mülkiyyətçisi olmaq

b) əşyadan müvəqqəti istifadə etmək

c)) əşyaya faktiki sahibliyə nail olmaq

d) əşyadan daimi istifadə etmək

e) əşyanı saxlayan

196. Mülkiyyətçinin üzərinə əşyaya qulluq və ya onu saxlamaq vəzifəsi qoyula bilərmi?

a) istənilən halda qoyula bilər

b) heç bir halda qoyula bilməz

c)) əşyanın tətbiq edilməsi və ya ona qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər

d) əşya mədəni sərvət sayılarsa, belə vəzifə qoyula bilər

e) əşyanın qulluq olunmaması ictimai mənafeələrə qəsd edərsə, belə vəzifə qoyula bilər

197. Daşınmaz əmlaka mülkiyyət hüququ hansı andan əmələ gəlir?

a) müqavilə bağlandığı andan

b) müqavilə notariatda təsdiq edildiyi andan

c) əmlak verildiyi andan

d)) dövlət reyesterində qeydə alındığı andan

e) əşyanın ləvazimatı və sənədləri verildiyi andan

198. Mülki prosessual qanun vericiliyin zamana görə qüvvəsi necə müəyyən olunur

- a)) iş baxılan ayrı-ayrı prosessual hərəkətlər edilən və ya məhkəmə aktı icra edilən zaman qüvvədə olan qanun tətbiq edilir
- b) məhkəmə aktı icra edilən zaman qüvvədə olan qanun tətbiq edilir
- c) iddia qaldırılan vaxt qüvvədə olan qanun tətbiq edilir
- d) məhkəməqərarı çıxarılan vaxt qüvvədə olan qanun tətbiq edilir
- e) ayrı-ayrı prosessual hərəkətlər edilən zaman qüvvədə olan qanun tətbiq edilir

199. Daşınmaz əmlaka hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır?

- a) icarə hüququ
- b)) mülkiyyət hüququ, digər hüquqlar, hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı
- c) mülkiyyət hüququ
- d) istifadə hüququ
- e) girov hüququ

200. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- a) hamin an mülkiyyətçinin
- b) həmin an əmlakın istifadəçisinin
- c) istisnasız olaraq yalnız mülkiyyətçinin
- d)) qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa mülkiyyətçinin
- e) qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin an əmlakın istifadəçisinin

201. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- a) yalnız daşınmaz əmlakın miqdarı və dəyəri qanunvericilikdə məhdudlaşdırıla bilər
- b)) Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- c) yalnız qeyri –dövlət hüquqi şəxslərdə əmlakının miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- d) dövlət idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər
- e) heç bir halda məhdudlaşdırıla bilməz

202. Mülkiyyətçi vicdanlı sahibdən əmlakını geri tələb edərkən həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- a) əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsini

- b) əmlakın onda olduğu son 6 ayda yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- c) əmlakın onda olduğu son 3 ayda onun həm götürdüyü, həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- d)) onun əmlaka sahibliliyinin qanunsuz olduğunu bildiyi və bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsinə alındığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər
- e) əmlakın onda olduğu son 3 ildə götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini

203. Vicdansız sahib mülkiyyətçidən nəyi və hansı dövr üçün tələb edə bilər?

- a) əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan 15 gün sonradan əmlaka sərf etdiyi bütün xərclərin əvəzini
- b) əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini
- c)) əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini
- d) əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərinin əlli faizinin əvəzini
- e) vicdansız sahib mülkiyyətçidən heç nə tələb edə bilməz

204. Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- a)) Mülkü Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla
- b) Mülkü Məcəllədə nəzərdə tutulan əsasla
- c) yalnız müqavilədə nəzərdə tutulan əsasla
- d) əmlaka uzun müddətli və fasiləsiz olaraq vicdanlı surətdə sahiblik əsasında
- e) mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz

205. Əşyaya sahiblik nədir?

- a) əşyanın mülkiyyətçisi olmaq
- b) əşyadan müvəqqəti istifadə etmək
- c)) əşyaya faktiki sahibliyə nail olmaq
- d) əşyadan daimi istifadə etmək
- e) əşyanı saxlayan

206. Aşkar edilən dəfinə, tarix və mədəniyyət abidəsidirsə, dəfinənin gizlədildiyi torpaq sahələrinin mülkiyyətçisinə hansı miqdarda bəxşiş verilir?

- a) dəfinənin dəyərinin 25 faizi miqdarında
- b)) dəfinənin dəyərinin 50 faizi miqdarında
- c) dəfinənin dəyərinin 80 faizi miqdarında

d) dəfinənin dəyərinin 100 faizi miqdarında

e) heç nə verilmir

207. Öhdəlik hüququnda borcun köçürülməsi nəyə deyilir?

a) borcun ödənməsi;

b) kreditorun dəyişməsi;

c)) borclunun dəyişməsi;

d) tələbin güzəşti

e) subyektlərin hüquq və vəzifələrinin dəyişməsi

208. Əmək hüququnun predmetini nə təşkil edir?

a) iş vaxtı, istirahət vaxtı, əmək məcəlləsi

b) əmək məcəlləsi, əmək müqaviləsi

c) işçi ilə işəgötürən arasında yaranan münvəsibətlər, əmək məcəlləsi

d)) işçi ilə işəgötürən arasında yaranan muzzdlu münvəsibətlər, əməyin mühfizəsi

e) əmək məcəlləsi

209. Əmək hüququnun mənbəyini nə təşkil edir?

a) AR-nın Konstitusiyası

b) qanunlar, əmək müqaviləsində nəzərdə tutulan şərtlər

c) müəssisədaxili nizam-intizam qaydaları

d) əmək hüququnun predmeti

e)) AR-nın Konstitusiyası, əmək məcəlləsi

210. İş vaxtı nədir?

a) hər kəsin öz əmək qabiliyyətini həyata keçirdiyi zamandır

b) yetkinlik yaşına çatanların əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır

c) işəgötürənin işçi üçün əmək yunksiyasını yerinə yetirmək üçün müyyən etdiyi zamandır

d)) müddəti qanunla nəzərdə tutulmuş, işçilərin əmək funksiyalarını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır

e) əmək fəaliyyətinə sərf olunan zaman

211. İstirahət vaxtı nədir?

a) bayram günləri

b) həmin müddət ərzində işdən azad edilmə

c) nahar etmək üçün fasilə

d) işçinin əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməsi, bazar günləri, fasilə

e)) göstərilənlərin hamısı

212. Vətəndaş neçə yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər?

a) 14 yaş

- b)) 15 yaş
- c) 16 yaş
- d) 17 yaş
- e) 18 yaş

213. Əmək hüququ vətəndaşların hansı hüquq və azdıqlarının kateqoriyasına aiddir?

- a)) sosial- iqtisadi
- b) siyasi
- c) mədəni
- d) şəxsi
- e) mülki

214. Müəssisələrdə əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır

- a) əmək qanunvericiliyi;
- b) həmkarlar ittifaqları təşkilatları;
- c)) müdiriyyət;
- d) müvafiq icra hakimiyyəti orqanı;
- e) işçi

215. İşəgötürən əmək intizamını təşkil edərkən hansı tədbirləri görə bilər?

- a) əmək müqaviləsinə xitam vermə;
- b) töhmət, əmək haqqının saxlanması;
- c)) mükafatlandırma və tənbeh;
- d) dövlət təltifinə təqdim olunma;
- e) istirahətə göndərmə

216. Əmək müqaviləsinin bağlanma forması

- a) sifahi;
- b) yazılı, 1 nüsxədə;
- c) nüsxədə, notariat qaydasında;
- d)) yazılı, 2 nüsxədə, işəgötürənin əmri ilə;
- e) yazılı 1 nüsxədə, notariat qaydasında

217. İstirahət vaxtı

- a) bayram günləri, matəm günləri, fasilə, bazar günləri
- b)) bayram günləri, fasilə, bazar günləri
- c) bayram günləri, matəm günləri, məzuniyyət
- d) bazar günləri, məcburi məzuniyyət
- e) nahar fasiləsi, bayram günləri

218. Əmək müqaviləsi nədir?

- a) işəgötürənlə əmək kollektivi arasında yazılı formada bağlanan əmək, sosial, iqtisadi, məişət və digər məsələləri tənzimləyən müqavilədir

- b)) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
- c) işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
- a) müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması üzrə öhdəlikləri əks etdirən müqavilədir
- d) hamısı

219. Əmək müqaviləsinə xitam verilməsinin əlavə şərtləri hansılardır?

- a) müqavilənin müddəti bitdikdə, yeni yaşayış yerinə köçdükdə, təqaüdə çıxdıqda
- b) müəssisənin mülkiyyətçisi dəyişdikdə, işçi təqaüdə çıxdıqda, vəfat etdikdə
- c) müəssisə ləğv edildikdə
- d) əmək şəraitinin şərtləri dəyişdikdə, işçi vəfat etdikdə
- e)) işçi təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə, təhsil müəssisəsinə daxil olduqda

220. 24 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- a) 16-18 yaşadək olan işçilərə
- b)) 16 yaşadək olan işçilərə
- c) I və II qrup əlillərə
- d) hamilə və yaşayarımadək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə
- e) xüsusi xarakterli işlərdə çalışanlara

221. 36 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- a) 16-18 yaşadək olan işçilərə
- b)) I və II qrup əlillərə, hamilə və yaşayarımadək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə, 16 - 18 yaşları olan işçilərə
- c) xüsusi xarakterli işlərdə çalışanlara
- d) 16 yaşadək olan işçilərə
- e) təqaüd yaşına çatmış işçilərə

222. Natamam iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- a) I və II qrup əlillərə, ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə və s.
- b) 16 yaşadək olan işçilərə
- c)) ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə, 14-16 yaşadək əlil uşağı olan qadınlara
- d) elektrotexniki qurğularda, cihazlarda işləyənlərə
- e) həkimlərə, müəllimlərə

223. İstirahət günlərinin növləri hansılardır?

- a) bayram günləri, məcburi, əmək və analıq məzuniyyəti
- b)) fasilə, bayram və bazar günləri, məzuniyyət

- c) məcburi və analıq məzuniyyətləri
- d) fasilə, məcburi və analıq məzuniyyətləri
- e) fasilə, sosial məzuniyyət, bayram günləri

224. Əmək qanunvericiliyi maddi məsuliyyətin hansı növünü nəzərdə tutur?

- a) tam ödənilməsi
- b) qismən ödənilməsi
- c) əvvəlcədən müəyyən olunmuş qaydada
- d) məhkəmə tərəfindən müəyyən edilmiş qaydada
- e)) tam və qismən

225. Əmək mübahisələrini hansı əsaslara görə təsnifləşdirmək olar?

- a) mübahisə edən subyektlərə görə
- b) mübahisənin xarakterinə görə
- c) mübahisənin obyektinə görə
- d)) mübahisə edən subyektlərə, mübahisənin xarakterinə və mübahisənin obyektinə görə
- e) mübahisənin motivinə görə

226. Subyektlərinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- a) fərdi əmək mübahisələri
- b) kollektiv əmək mübahisələri
- c) təşkilati əmək mübahisələri
- d) idarəçilik üzrə yaranan əmək mübahisələr
- e)) fərdi və kollektiv əmək mübahisələri

227. Xarakterinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- a) fərdi əmək mübahisələri
- b) kollektiv əmək mübahisələri
- c) təşkilati əmək mübahisələri
- d) idarəçilik üzrə yaranan əmək mübahisələri
- e)) iddia və qeyri-iddia əmək xarakterli mübahisələri

228. Hüquqi təbiətinə görə aşağıdakılardan hansı iddia xarakterli əmək mübahisələridir?

- a)) fərdi əmək mübahisələri
- b) kollektiv əmək mübahisələri
- c) təşkilati əmək mübahisələri
- d) idarəçilik üzrə yaranan əmək mübahisələr
- e) fərdi və kollektiv əmək mübahisələri

229. Hüquqi təbiətinə görə aşağıdakılardan hansı qeyri-iddia xarakterli əmək mübahisələridir?

- a) fərdi əmək mübahisələri

- b) kollektiv əmək mübahisələri
- c)) yeni əmək şərtləri müəyyən edildikdə və ya mövcud əmək şərtləri dəyişdirildikdə yaranan əmək mübahisələri
- d) idarəçilik üzrə yaranan əmək mübahisələri
- e) fərdi və kollektiv əmək mübahisələri

230. Fərdi əmək mübahisələrinin tərəfləri kimlərdir?

- a)) işçi və işəgötürən
- b) işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- c) işəgötürən və işçinin nümayəndəsi
- d) işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- e) işəgötürən və razılaşdırıcı komissiya

231. Kollektiv əmək mübahisələrinin tərəfləri kimlərdir?

- a) işçi və işəgötürən
- b)) işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- c) işəgötürən və işçinin nümayəndəsi
- d) işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- e) işəgötürən və razılaşdırıcı komissiya

232. Kollektiv sazişlərlə bağlı əmək mübahisələrinin tərəfləri kimlərdir?

- a)) işəgötürənlərin birlikləri, həmkarlar ittifaqı və müvafiq icra hakimiyyəti orqanları
- b) işəgötürən və əmək kollektivi və ya həmkarlar ittifaqı
- c) işəgötürən və işçinin nümayəndəsi
- d) işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- e) işəgötürən və razılaşdırıcı komissiya

233. Obyektinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- a) pul tələbləri ilə bağlı olan əmək mübahisələri
- b) müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri
- c)) pul tələbləri və müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri
- d) idarəçilik üzrə yaranan əmək mübahisələri
- e) iddia və qeyri-iddia əmək xarakterli mübahisələri

234. Qısıldılmış iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- a)) əmək şəraiti insan sağlamlığı üçün zərərli olan istehsalatda çalışanlara
- b) 12-ci qrup əlillərə,
- c) 16 yaşı tamam olmayanlara
- d) həkimlərə, müəllimlərə
- e) ailə üzvlərindən xroniki xəstəliyi olanlara, 14-16 yaşadək əlil uşağı olan qadınlara

235. Dəymiş ziyanın məbləği necə müəyyən edilir ?

- a)) faktik itkilər üzrə
- b) faktik itkilərlə yanaşı, əlavə xərclərlə
- c) yalnız əsas fonda dəyən faktik itkilər üzrə
- d) işəgötürənin dövriyyə vasitələrinin faktik itkiləri üzrə
- e) məhkəmə tərəfindən

236. İşçi və işəgötürənin maddi məsuliyyəti nə vaxt yaranır?

- a) saxtakarlıq etdikdə
- b) işə vaxtında gəlmədikdə
- c) əmək müqaviləsinin şərtlərinə əməl etmədikdə
- d)) əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən birinin digərinə ziyan vurduğu zaman
- e) 15 gündən artıq işə gəlmədikdə

237. İşçi hüququnun pozulması ilə bağlı hansı müddət ərzində məhkəməyə müraciət edə bilər?

- a)) hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il müddətində
- b) hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində
- c) hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 həftə müddətində
- d) hüququnun pozulduğunu aşkar etdiyi gündən 15 gün müddətində
- e) hüququnun pozulduğunu aşkar etdiyi gündən 10 gün müddətində

238. Cinayət hüququ nədir?

- a)) Bu elm cinayət hüquqi nəzəriyələrin və ideyaların cinayətin və cəza haqqında təsəffürün yaranması onun tarixi inkişafı perspektivləri və vəziyyəti haqqında sistemdir
- b) Mülki hüququn bir bölməsidir;
- c) Məhkəmələrin qərarlarıdır;
- d) Adətlərdir
- e) Cinayət prosesual hüququn bir hissəsidir.

239. Cinayətin törədildiyi vaxt hansı andan başlayır?

- a) İctimai təhlükəli nəticənin baş verdiyi andan;
- b)) İctimai təhlükəli əməlin törədildiyi andan;
- c) İctimai təhlükəli əməlin törədilməsinin məlum olduğu andan;
- d) İctimai təhlükəli əməlin həyata keçirilməsi anından;
- e) İctimai təhlükəli əmələ cəhd edilməsi anından.

240. Cinayət subyektlərinin əlamətləri hansıdır?

- a)) Qanunda göstərilən yaş həddinə çatması, anlaqlı vəziyyətdə olması;
- b) Anlaqlı vəziyyətdə olması;
- c) ictimai təhlükəli əməlin törətməsi;
- d) 16 yaşına çatdıqda
- e) anlaqsızlıq

241. Cinayətin obyektı deyiləndə nə başa düşülür?
- a) Cinayət hüququ tərəfindən qorunan ictimai münasibətlər məcmusu;
 - b) Məhkəmə qərarları ilə qorunan ictimai münasibətlər məcmusu;
 - c)) insan və vətəndaş hüquq və azadlıqları, mülkiyyət və ictimai qaydalar və cəza təhdidi ilə qorunan digər ictimai münasibətlər
 - d) obyektiv dünyanın predmeti hansına cinayət törədildikdə bilavasitə təsir göstərilir;
 - e) cinayət törədildikdə istifadə olunan ələt.
242. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?
- a)) 14 yaş
 - b) 16 yaş
 - c) 18 yaş
 - d) 20 yaş
 - e) istənilən yaş həddi
243. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi hansı normativ-hüquqi aktlardan ibarətdir?
- a)) AR Konstitusiyasından, AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquq normaları
 - b) AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquqi normalardan;
 - c) Yalnız AR Cinayət Məcəlləsindən;
 - d) AR Cinayət Məcəlləsindən, Prezidentin sərəncamlarından;
 - e) AR Cinayət Məcəlləsindən, məhkəmə prezidentlərindən, adətlərdən.
244. Əla alma, sövdələşmə ,hədə-qorxu gəlmə ilə cinayət törətməyə sövq edən şəxs necə adlanır?
- a) İcraçı
 - b) iştirakçı
 - c) Köməkçi
 - d)) Təhrikçi
 - e) Təşkilatçı
245. Cinayət qanunu nə vaxt qüvvəyə minir?
- a) Qanun layihəsi Milli Məclisdə qəbul edildiyi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir
 - b) Qanun layihəsi Milli Məclisddə qəbul edilən və mətbuatda dərc edilən gündən qüvvəyə minir
 - c)) Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən sonra və məlumatda dərc edilən gündən (qanunda başqa göstərişə yoxdursa) qanun qüvvəyə minmiş hesab edilir

d) qanun layihəsi Mili Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən, habelə mətbuatda dərc edildikdən sonra 24 saat müddətində qüvvəyə minir

e) qanun layihəsi Mili Məclisdə qəbul edildikdən dərhal sonra qüvvəyə minir

246. Cinayət anlayışı AR Cinayət məəcəlləsinin aşağıda göstərilən hansı maddələrində müəyyən edilib?

a)) 14

b) 15

c) 24

d) 31

e) 41

247. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi neçə maddədən ibarətdir?

a) 1325

b) 317

c) 221

d)) 353

e) 200

248. Azadlıq hüququnun məhdudlaşdırma metodları hansılardır?

a) Tutma, azadlıqdan məhrum etmə, məcburi qaydada gətirilmə

b) məcburi qaydada gətirilmə, həbsə alma və azadlıqdan məhrum etmə

c) azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə və həbsə alma

d) İnzibati qaydada saxlama, həbsə alma və azadlıqdan məhrum etmə

e)) tutma, həbsə alma və azadlıqdan məhrum etmə

249. Tutulma və ya həbs olunma yolu ilə azadlığı məhdudlaşdırılmış şəxs

a) jurnalistlərin və insan hüquqlarının müdafiəyə təşkilatlarının dəvət olunmasını tələb edə bilər

b) qohumlarının və dostlarının dəvət olunmasını tələb edə bilər

c) prokurorunun yanına aparılmasını tələb edə bilər

d) hakimin yanına aparılmasını tələb edə bilər

e)) vəkil dəvət olunmasını tələb edə bilər

250. Cinayət törədərkən tutulan şəxs nə zaman müdafiəçinin köməyindən istifadə edə bilər

a)) tutulduqdan sonra

b) prosesual məcburiyyət tədbiri kimi həbsə alındıqdan sonra

c) ibtidai araşdırma başlandıqdan sonra

d) ibtidai araşdırma tamamlandıqdan sonra

e) barəsində ittiham aktı tərtib edildikdən sonra

251. Cinayət məsuliyyəti nədir?

- a) şəxsin törətdiyi əmələ görə – barəsində qəti imkan tədbiri tətbiq edilməsilə bağlı – cavabdehliyinin yaranması;
- b) şəxsin törətdiyi əmələ görə – məhkəmə tərəfindən dövlət adından mühakimə edilməsi və hökmlə ona cəza tətbiq edilməsilə bağlı – məhrumiyyətlərə məruz qalmaq cavabdehliyidir.
- c) şəxsin törətdiyi əmələ görə – istintaq orqanı qarşısında – ifadə vermək öhdəziliyidir;
- d) şəxsin törətdiyi əmələ görə – barəsində ittiham aktının elan edilməsi ilə bağlı – yaranan cavabdehlikdir
- e)) şəxsin törətdiyi əmələ görə – müstəntiq tərəfindən onun müqəssirziliyə cəlb edilməsilə bağlı – yaranan cavabdehliyidir;

252. Aşağıda sadalanan hallardan hansı məsuliyyətin əsaslarını tam əks etdirir?

- a) cinayətin törədilməsində təqsirin olması;
- b) ictimai təhlükəli və qeyri-hüquqi əməlin törədilməsi;
- c)) törədilən əməldə cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövaud olması;
- d) törədilən ictimai-təhlükəli əməlin təqsirli və qeyri-hüquqi olması;
- e) konkret şəxs tərəfindən cinayətin törədilməsi.

253. Kim şəxsi törədilən cinayətdə təqsirli sayıb onun barəsində cəza təyin edə bilər:

- a) konstitusiya məhkəməsi;
- b) apelyasiya məhkəməsi;
- c)) məhkəmə;
- d) istintaq apararı müstəntiq;
- e) prokuror.

254. Qüvvədə olan CM-nin hansı maddəsində cinayət məsuliyyətinin əsasları təsbit edilmişdir?

- a) 2-ci maddə;
- b)) 3-cü maddə;
- c) 7-ci maddə;
- d) 19-cu maddə;
- e) 24-cü maddə.

255. Cinayət tərkibi nədir?

- a) sosial mühitdə baş verən insanın davranış aktıdır;
- b) hər hansı əməlin tipik əlamətlərini müəyyən edən, məntiqi-hüquqi modeldir;
- c) ictimai-təhlükəli əmələ verilən hüquqi qiymətdir;
- d) hüquq pozuntusunun bütün faktiki hallarıdır;

e)) ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edilən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin cəmidir.

256. Cinayət tərkibini hansı əlamətlər xarakterizə edir?

- a) cinayətin obyektini səciyyələndirilən əlamətlər;
- b) cinayətin subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- c) cinayətin obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- d) cinayətin obyektini və obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- e)) cinayətin obyektini və obyektiv cəhətini, subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər.

257. Cinayət tərkibinin elementlərini göstərin

- a)) cinayətin tərkibinin elementləri cinayətin fikrən parçalanan dörd elementini (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) nəzərdə tutur;
- b) cinayətin fikri parçalanan dörd elementi – reallıqda yaşamış hadisənin hissələridir;
- c) cinayət tərkibinin elementləri – cinayət qanununa daxil edilən, cinayət hissələrinin ideal obrazıdır (anlayışdır);
- d) cinayət tərkibinin əlamətləri və cinayət tərkibinin elementləri eyni mənalı anlayışlardır;
- e) cinayət tərkibinin elementləri (obyekt, obyektiv əhət, subyekt və subyektiv əhət) cinayətin ideal obrazını yaradır, cinayət tərkibinin əlamətləri cinayətin elementlərini konkretləşdirən qanuna daxil edilən informasiyalardır.

258. Cinayət tərkibinin əlamətləri onun ancaq dörd elementini xarakterizə edirsə, belə tərkib cinayət tərkibinin hansı növünə aiddir:

- a) mürəkkəb tərkib;
- b) formal tərkib;
- c) alternativ tərkib;
- d)) sadə tərkib;
- e) maddi tərkib.

259. Cinayət tərkibinin elementlərinin biri, yaxud bir neçəsi zəruri əlamətlə yanaşı əlavə əlamətlə xarakterizə olunursa – belə tərkib, tərkiblərin təsnifatında hansı növə aid edilir:

- a) sadə;
- b) maddi;
- c) alternativ;
- d)) mürəkkəb;
- e) formal.

260. Cinayətin obyektiv cəhətinin elementi yalnız hərəkət, yaxud da hərəkətsizlik əlaməti ilə xarakterizə edilsə – belə cinayət tərkibi quruluşuna görə tərkibin hansı növünə aiddir:

- a) maddi;
- b) sadə;
- c) əsas tərkib;
- d)) formal;
- e) mürəkkəb.

261. Cınayətin obyektiv cəhətinin elementi hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də ictimai təhlükəli nəticə ilə səciyyələnirsə, belə tərkib quruluşuna görə tərkibin hansı növünə aiddir:

- a) sadə;
- b) kəsik;
- c) mürəkkəb;
- d)) maddi;
- e) formal.

262. Hansı alternativ cavabda cınayət hüququnun tənzim predmeti aydın ifadə edilmişdir:

- a)) cınayət hüququnun predmeti – cınayətin törədilməsilə yaranan ictimai münasibətlərdir;
- b) cınayət hüququ ilə qorunan ictimai münasibətlərdir;
- c) cınayətin törədilməsi ilə cınayət məsuliyyəti məsələsinin yaranmasının tənzimi;
- d) törədilən cınayətə görə cəzanın tətbiqilə bağlı məsələlərin tənzimi;
- e) cınayət hüquq normaları ilə tənzim edilən münasibətlər.

263. Cavabların hansında cınayət hüququnun vəzifələri daha dolğun ifadə edilmişdir:

- a) cınayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır;
- b) cınayət hüququnun vəzifəsi – Azərbaycan Respublikasının konstitusiya quruluşunu cınayətə qarşı qorumaqdır;
- c) cınayət hüququnun vəzifəsi – insan və vətəndaşın hüquq və azadlıqlarını qorumaqdır
- d) cınayət hüququnun vəzifəsi – şəxsiyyəti, onun həyatını, səhhətini, şərəf və ləyaqətini, vətəndaşların konstitusiya hüquqlarını, mülkiyyəti qorumaq;
- e)) cınayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaşın hüquq və vəzifələrini, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühit, respublikanın konstitusiya quruluşunu cınayətə qarşı qorumaq.

264. Cavabların hansında cınayət hüququnun prinsipinin təyinatı daha dəqiq müəyyən edilmişdir:

- a)) cinayət hüququnun prinsipi – cinayət hüquq normasında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayətkarlıqla mübarizədə hüquq yaradıcılığının və hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir;
- b) cinayət hüququnun prinsipi – cinayət hüququnun tətbiqi ilə bağlı rəhbər ideyalardır;
- c) cinayət hüququnun prinsipi – cinayətin tövsifi və cəza təyini ilə bağlı əsaslardır;
- d) cinayət hüququnun prinsipi – məsuliyyətin həlli ilə cəza təyini ilə, məsuliyyətdən və cəzadan azad etmə ilə bağlı rəhbər ideyalardır (istiqamətlərdir);
- e) cinayət hüququnun prinsipi – əməlin kriminallaşdırılması və əməllərin cinayət olmasını aradan qaldıran, cinayət məsuliyyətinin diferensasiyası ilə bağlı fəaliyyətin rəhbər istiqamətləridir.

265. Cinayət nədir?

- a) İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi;
- b)) ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi
- c) istənilən əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi
- d) qadağan olunmuş istənilən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi
- e) ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) zəruri müdafiə vəziyyətində törədilməsi

266. Təsnifatına görə cinayətlər:

- a) yüngül, az ağır və xüsusilə ağır cinayətlərə
- b) böyük ictimai təhlükə törətməyən, yüngül, ağır və xüsusilə ağır cinayətlərə
- c)) böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə
- d) az ictimai təhlükə törədən, yüngül, ağır və xüsusilə ağır cinayətlərə
- e) az ictimai təhlükə törədən, yüngül, xüsusilə ağır cinayətlərə bölünür

267. Təqsir dedikdə nə başa düşülür?

- a) Cinayətin ictimai təhlükəli edilməsi
- b) Cinayət törədildiyi anda öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək
- c)) Şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətlər
- d) İctimai təhlükəli əməlin bibaşə qəsdlə törədilməsi
- e) İctimai təhlükəli əməlin ehtiyatsızlıq dan törədilməsi

268. Cinayətin obyektiv cəhətlərinə aiddir:

- a) cinayətin məqsədi

- b) cinayətin motivi
- c) birbaşa qəsd
- d)) cinayətkarların hərəkət və hərəkətsizliyi
- e) dolay qəsd

269. Hansı əməllər (hərəkət və ya hərəkətsizlik) cinayət hesab oluna bilər ?

- a) Məhkəmə qərarı ilə müəyyən olunduqda
- b) Qeyri- qanuni hesab edildikdə
- c) Cəzalandırıldıqda
- d) subuta yetirildikdə
- e)) İctimai təhlükəli hesab edildikdə

270. Cinayətin ehtiyatsızlıqdan törədilməsi əməlin

- a) əsəbi gərginlik vəziyyətində törədilməsi
- b)) cinayətkarcasına özünəqüvənmə və ya cinayətkarcasına etinasızlıqdan törədilməsi
- c) cinayətkarcasına qəsdən törədilməsi
- d) cinayətkarcasına tamah niyyəti ilə törədilməsi
- e) səhlənkarlıqdan törədilməsi başa düşülür

271. Zəruri müdafiəni nə xarakterizə edir?

- a) Qəsd edənə istənilən zərər vurmaq
- b) Müdafiə həddini tam aşmaq şərti ilə qəsd edənə zərər vurmaq
- c) Qəsdin xarakter və ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə qəsd edənə zərər vurmaq
- d) ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə cinayət törətmək, qəsd edənə zərər vurmaq
- e)) dövlətin və cəmiyyətin mənafələrini ictimai təhlükəli qəsdən qoruyarkən qəsd edənə zəruri müdafiə həddini aşmadan zərər vurmaq

272. Ruhi xəstələr, alkaqolizm və narkomanlığa düşər olmuş şəxslər qanuni əsaslarla tutulduqdan sonra dərhal

- a) həkimin yanına gətirilir
- b) məcburi müalicəyə göndərilir
- c) prokurorun yanına gətirilir
- d)) hakimın yanına gətirilir
- e) vəkilin yanına gətirilir

273. Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsini təyin edir?

- a) məhdudlaşdırıcı
- b)) səlahiyyətverici
- c) həvəsləndirici
- d) icazəverici

e) qadağanedici

274. Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsində məhdudiyyətləri nəzərdə tutur?

a)) məhdudlaşdırıcı

b) səlahiyyətverici

c) stimullaşdırıcı

d) [yenstimullaşdırıcı və stimullaşdırıcı

e) icazəverici

275. AR-da ölüm cəzası hansı tarixli qanunla ləğv edilib?

a)) 10.02.1998-ci il;

b) 30.12.1999-cu il;

c) 01.09.2000-ci il

d) 29.10.2001-ci il;

e) 30.12.2001-ci il

276. Cinayət tərkibi

a) cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik

b) obyekt və subyekt;

c) obyekt, obyektiv cəhət, predmet;

d) obyekt, obyektiv cəhət, subyekt, predmet;

e)) obyektiv və subyektiv əlamətlər

277. Cinayətlərin növləri

a) az ağır, ağır, böyük ictimai təhlükə törədən, xüsusilə cinayətlər ağır ;

b) yüngüü, ağır, xüsusilə ağır cinayətlər;

c) böyük ictimai təhlükə törətməyən, yüngül, ağır cinayətlər

d)) böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusilə ağır cinayətlər

e) yüngül və ağır cinayətlər

278. Alternativ cavabların hansında cinayət hüququnda qanunçuluq prinsipi daha dolğun ifadə edilmişdir:

a)) Qanunçuluq prinsipi – əməlin cinayət sayılmasını və belə əməllərə görə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi Cinayət Məcəlləsi ilə müəyyən edilir;

b) qanunçuluq prinsipi – cinayət qanununun tətbiqi ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinin ancaq qanuna əsaslanmasını müəyyən edir;

c) qanunçuluq prinsipi – şəxsin cinayət tərkibi yaradan əməlinə görə məsuliyyətə alınmasını müəyyən edir;

d) qanunçuluq prinsipi – hüquq pozuntusuna görə ancaq qanunda nəzərdə tutulan tənbeh tətbiq edilir;

e) qanunçuluq prinsipi – şəxsin törətdiyi əmələ görə cinayət qanununun normasını dəqiq seçilməsini tələb edir.

279. Təqsirə görə məsuliyyət prinsipinə verilən cavabların hansı doğrudur:
- a)) Təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ qəsdən, yaxud ehtiyatsızlıq formasında psixi münasibət ifadə edir;
 - b) təqsirə görə məsuliyyət prinsipi – qanunla cinayət sayılan əməlin qəsdən törədilməsini nəzərdə tutur;
 - c) təqsirə görə məsuliyyət prinsipi – şəxsin törətdiyi ictimai təhlükəli əmələ ehtiyatsızlıq formasında psixi münasibətin ifadə edilməsini nəzərdə tutur;
 - d) təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ və onun nəticəsinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər;
 - e) təqsirə görə məsuliyyət prinsipi – törədilən əməlin ictimai təhlükəliliyinin şüurla əhatə olunmasını və müəyyən motivlə törədilməsini nəzərdə tutur.
280. Aşağıda formula edilən hansı hal cinayət hüququnun humanizmini nisbətən tam ifadə edir:
- a) cəzanı ağırlaşdıran qanun geriyə şamil edilmir;
 - b) bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə almağa yol verilmir;
 - c) cəzanı yüngülləşdirən və əməlin kriminallığını aradan qaldıran qanun geri şamil edilir;
 - d)) cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir, cinayətə görə tətbiq edilən cəza aismani əzab vermək, insan ləyaqətini alçaltmaq məqsədi güdmür;
 - e) yetkin yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilən azadlıq–dan məhrum etmənin müddəti 10 ildən artıq ola bilməz.
281. Cinayət Məcəlləsində dispoziyanın hansı növləri nəzərdə tutulur?
- a)) sadə, alternativ, təsviri, blanket;
 - b) göndərici, təsviri, alternativ, blanket;
 - c) təsviri, blanket, göndərici;
 - d) sadə, təsviri, göndərici, blanket;
 - e) blanket, təsviri, alternativ, qarışıq.
282. Qanunda sanksiyanın hansı növləri nəzərdə tutulur?
- a) nisbi-müəyyən sanksiya;
 - b) mütləq-müəyyən sanksiya;
 - c) mütləq qeyri-müəyyən sanksiya;
 - d)) nisbi-müəyyən, alternativ sanksiya;
 - e) göndərici sanksiya.
283. Hansı cinayət qanununun geriyə qüvvəsi vardır?
- a) qüvvədə olan qanunu ləğv edən, yaxud da dəyişdirən qanun;
 - b) əməlin cəzalanmalı olmasını müəyyən edən qanunun;
 - c) cəzanı ağırlaşdıran qanun;

d)) əməlin ictimai təhlükəliliyini aradan qaldıran, yaxud da cəzanı yüngülləşdirən qanunun;

e) cəzanı yüngülləşdirən ara qanunlar.

284. İnzibati hüquq əsasən istifadə edir:

a) icazə və qadağalardan

b)) qayda və qadağalardan

c) icazə və qaydalardan

d) icazələrdən

e) məhdudiyətlər və icazələrdən

285. İnzibati hüquq:

a)) dövlət orqanları və təşkilatlarında idarəetmə sistemi məsələlərini öyrənir

b) ictimai və dini birliklərin idarədilməsini üzrə məsələləri öyrənir

c) qeyri-hökumət təşkilatlarının idarədilməsi üzrə məsələləri öyrənir

d) dövlətin hakimiyyət (təbəçilik), icra orqanları və siyasi partiyalarının idarədilməsi üzrə məsələləri öyrənir

e) dövlət və xüsusi şirkətlərin fəaliyyətinin idarədilməsi üzrə məsələləri öyrənir

286. İnzibati hüququn xüsusi hissəsinə daxildir:

a)) ayrı-ayrı idarəetmə sahələrindəki ictimai münasibətləri tənzim edən normalar

b) dövlət qulluğu və inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar

c) inzibati məsuliyyət və inzibati proses üzrə münasibətləri tənzim edən normalar

d) inzibati hüququn müxtəlif subyektlərinin hüquqi statusunu müəyyən edən münasibətləri tənzimləyən normalar

e) inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar

287. İnzibati hüququn metodunu təşkil edir:

a) dispozitiv metod

b) yalnız imperativ metod

c)) imperativ və dispotizativ metod

d) dispozitiv, istisna hallarda imperativ metod

e) inzibati hüquq nəzəriyyəsinə əsasən nəzərdə tutulmayıb

288. İnzibati hüququn sistemi ibarətdir:

a)) ümumi və xüsusi hissədən

b) ümumi və ixtisaslaşmış hissədən

c) xüsusi və ixtisaslaşmış hissədən

d) ümumi və yarım sahələrdən

e) ümumiyyətlə bölünmür

289. AR inzibati hüququn predmetini təşkil edir:

- a) məhkəmə sisteminin təşkili ilə bağlı münasibətlər
- b) yerli özünüidarəetmə ilə bağlı ictimai münasibətlər
- c) dövlət idarəetməsi və icra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti ilə bağlı ictimai münasibətlər
- d) dövlətin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təşkili ilə bağlı ictimai münasibətlər
- e)) dövlət idarəçiliyinin təşkili və fəaliyyəti sahəsində yaranan münasibətlər

290. Aşağıda sadalanan hüquq sahələrindən hansı daha çox inzibati hüquqa yaxındır?

- a) əmək hüququ
- b) mülki hüquq
- c) cinayət hüququ
- d)) konstitusiya hüququ
- e) məhkəmə-icra hüququ

291. Aşağıda sadalananlardan hansı inzibati hüquq normaları ilə tənzimlənir?

- a)) intizam məsuliyyətinə cəlb edilmə
- b) işdən azad edilmə
- c) avtomobilin icarəsi
- d) təşkilatların və digər hüquqi şəxslərin qeydiyyatı
- e) alqı-satqı müqaviləsinin bağlanması

292. İnzibati hüququn anlayışı.

- a) İnzibati hüquq – digər hüquq sahələrindən fərqlənən və şəxsi və qeyri-şəxsi münasibətləri nizamlayan hüquq normalarının məcmusudur
- b)) İnzibati hüquq - dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizama salan, hüquq normaları məcmuəsindən ibarət olan Azərbaycan Respublikasının hüquq sisteminin sahəsidir
- c) İnzibati hüquq – ayrıca bir hüquq sahəsidir ki, o Nazirlər Kabinetinin fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri nizamlayır
- d) İnzibati hüquq – müxtəlif sahələrdə yaranan idarəetmə münasibətlərdən ibarətdir
- e) İnzibati hüquq-hüquq sisteminin müstəqil sahəsi olub, yerli özünü-idarəetmə sahəsində yaranan ictimai münasibətləri tənzimləyir

293. İnzibati hüququn predmeti.

- a) İcra hakimiyyəti orqanının fəaliyyəti prosesində yaranan mülki münasibətlər
- b)) İcra hakimiyyətinin təşkili və fəaliyyəti prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərinin məcmusundan ibarətdir

- c) İdrəçilik münasibətləridir
- d) İcra fəaliyyəti prosesində yaranan idarəetmə münasibətləri
- e) Cəmiyyətdə yaranan ictimai münasibətlər

294. İnzibati hüququn sistemi.

- a) Ümumi, xüsusi və təminedicisi
- b)) Ümumi və xüsusi hissələr
- c) Birinci və ikinci hissə
- d) Xüsusi və təminedicisi hissələr
- e) Əsas və yardımcı hissələr

295. İnzibati hüququn prinsipləri.

- a) Qanunçuluq; humanizm; demokratizm, qanun qarşısında bərabərlik prinsipləri
- b)) Ümumi və xüsusi prinsiplər
- c) Əlverişli prinsip; fərdi; xüsusi və şəxsi prinsip
- d) Məsuliyyətin labüdlüyü prinsipləri, məsuliyyətin fərdiliyi prinsipləri
- e) Sosial-siyasi; sosial-mədəni və ictimai-təşkilati

296. İnzibati hüququn Konstitusion (ümumi) prinsipləri.

- a) Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, dövlət qulluğunun keçirilməsi və s.
- b)) Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik və s.
- c) Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, inzibati məsuliyyət prinsipləri və s.
- d) Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, inzibati məsuliyyət, inzibati xətlər haqqında işlərin icraatı prinsipləri və s.
- e) Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedicisi qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, dövlət qulluğunun keçirilməsi, inzibati məsuliyyət, inzibati xətlər haqqında işlərin icraatı prinsipləri və s.

297. İnzibati hüququn xüsusi prinsipləri.

- a) Qanunçuluq;demokratizm; dövlət qulluğunun keçirilməsi prinsipləri;inzibati məsuliyyət prinsipləri
- b)) Dövlət qulluğunun keçirilməsi; inzibati məsuliyyət;inzibati xətlər haqqında işlərin icraatı prinsipləri və s.
- c) Demokratizm; humanizm; inzibati məsuliyyət prinsipləri; inzibati xətlər haqqında işlərin icraatı prinsipləri və s.
- d) Qanunçuluq; demokratizm;humanizm; inzibati xətlər haqqında işlərin icraatı prinsipləri və s.
- e) İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; inzibati məsuliyyət prinsipləri; inzibati xətlər haqqında işlərin icraatı prinsipləri və s.

298. İnzibati hüququn metodları.

- a) Sərəncam vermə; qadağan etməmə; cəzalandırma
- b)) Qadağan etmə; sərəncam vermə; icazə vermə
- c) Qadağan etmə; icazə verməmə; təltif etmə
- d) Məsləhət vermə; təklif etmə; göstəriş vermə
- e) Aktları qəbul etmə; idarəetmə metodları; psixoloji metodlar

299. İnzibati hüququn funksiyaları.

- a) Hüquqicraetmə; hüquqyaratma; hüquqmühafizəetmə funksiyaları
- b)) Hüquqicraetmə; hüquqyaratma; təşkilətmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları
- c) Hüquqicraetmə; hüquqyaratma; təşkilətmə funksiyaları
- d) Hüquqyaratma; hüquqicraetmə; hüquqmühafizəetmə funksiyaları
- e) Hüquqyaratma; hüquqicraetmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları

300. İnzibati hüququn mənbələri.

- a) Konstitusiyaya və qanunlar
- b)) İnzibati hüquqi normalarını özündə əks etdirən müxtəlif normativ-hüquqi aktlar
- c) Göstərişlər, əmrlər və sərəncamlar
- d) Təlimatlar, qərarlar və sərəncamlar
- e) Naxçıvan Muxtar Respublikasının Qanunları